

Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları

AKRONİMLƏR: AR - Azərbaycan Respublikası, NK - Nazirlər Kabineti, DVX - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan MR DVX - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, VN - Vergilər Nazirliyi, MGBİ - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi, BŞLGBİ - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, BŞKSİBİ - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi, ƏVBİ və ƏVİ - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarələri və İdarələri, RVŞ - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rayon Vergilər Şöbələri, KOB evləri – kiçik və orta biznes evləri, MM – Mülki Məcəllə, VM - Vergi Məcəlləsi, SC - Səhmdar Cəmiyyəti, QSC - Qapalı Səhmdar Cəmiyyəti

Xidmətin kodu	Xidmətin adı	Xidmətin göstərilməsi üçün tələb olunanlar	Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər*	Xidmətin göstərildiyi yer və ya platforma	Müraciəti emal edən struktur bölmə	İcra müddəti	Xidmətin nəticəsində təqdim edilən sənədlər	Elektronlaşdırma səviyyəsi
1	2	3	4	5	6	7	8	9
1.	QEYDİYYAT VƏ UÇOT							
1.1.	Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət qeydiyyatı							
1.1.1.	Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması	<ul style="list-style-type: none"> - notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” - notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə” - <i>müşahidə şurası seçilmişdirsə</i>, “Müşahidə şurasının üzvləri barədə məlumat” (<i>şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə</i>) - qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərarlar - qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi - <i>təsisçi fiziki şəxs olduqda</i>, şəxsiyyət vəsiqəsinin surəti - <i>təsisçi hüquqi şəxs olduqda</i>, dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (<i>təsis sənədləri elektron kabinetə göndərilənlər istisna</i> 	<ul style="list-style-type: none"> - VM-nin 33-34-cü maddələri - MM-nin 43-113-cü maddələri - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri - “Təhsil haqqında” 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi - “AR-nın MM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il tarixli tarixli 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən (ASAN Xidmət) mərkəzləri yerləşdiyi inzibati ərazi vahidləri istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), “ASAN Xidmət” 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna 	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	<ul style="list-style-type: none"> - Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə - nizamnamənin bir nüsxəsi - Kommersiya qurumunun dövlət reyestrindən çıxarış (elektron kabinetə göndərilir) 	Yenidən təşkil nəticəsində yaranma halları və təhsil müəssisələri istisna olmaqla, MMC-lər üçün tam elektronlaşdırma (bax 1.1.1-e nömrəli xidmətə)

	<p><i>olmaqla</i>)</p> <ul style="list-style-type: none"> - <i>təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i> - qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti - məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla, nizamnamə kapitalının ödənilməsinə təsdiq edən sənəd (<i>bank qəbzi, auditor rəyi və s.</i>) - dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd (qəbz) (<i>“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminaları vasitəsilə ödənildikdə qəbzın təqdim edilməsi tələb olunmur</i>) - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</i> - <i>özəl təhsil müəssisəsi yaradıldıqda, nizamnaməyə dair Təhsil Nazirliyinin rəyi</i> - <i>bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda, müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd</i> - <i>KOB klaster şirkəti qeydiyyata alındıqda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubu</i> - <i>idarəçiliyində olmayan, lakin dövlət payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy</i> <ul style="list-style-type: none"> - <i>“Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəkse)</i> <p><i>(Qeyd: hər bir təşkilati-hüquqi formaya müəyyən edilmiş tələblərə (nizamnamə kapitalı, təsisçilərin sayı, idarəetmə</i></p>	<p>orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”</p> <ul style="list-style-type: none"> - Vergilər nazirinin “Kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi barədə” 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli və 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri 	<p>mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla), KOB evləri</p>	<p><i>olmaqla)</i></p>				
--	---	--	---	------------------------	--	--	--	--

		orqanlarına olan tələblər və s.) riayət edilməlidir.)						
		<p>əlavə olaraq təqdim edilə bilər:</p> <ul style="list-style-type: none"> - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı alınması haqqında ərizə" - "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə" - "Elektron sənəd mübadiləsi haqqında Ərizə" - "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə" 						
1.1.1-e.	Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı	<p>Yerli MMC qeydiyyatı alındıqda</p> <ul style="list-style-type: none"> - Gücləndirilmiş elektron imza ("şəxsiyyət vəsiqəsi" qeydiyyatı üsulu seçilmədikdə) - elektron imza olmadan və ya adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə <p>Xarici investisiyalı MMC qeydiyyatı alındıqda</p> <ul style="list-style-type: none"> - Gücləndirilmiş elektron imza - AR-da hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə (skan) <p>əlavə olaraq təqdim edilə bilər:</p> <ul style="list-style-type: none"> - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı alınması haqqında ərizə" - "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə" - əmək müqaviləsi məlumatları - İş tipli Asan İmza sertifikatının alınması üçün müraciət ("Asan imza" qeydiyyatı üsulu seçildikdə) - "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə" 	<ul style="list-style-type: none"> - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 5-1, 7-1 və 7-2-ci maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.5-ci bəndi - VN Kollegiyasının 18.03.2019-cu il tarixli 1917050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya hüquqi şəxslərin 	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Dövlət qeydiyyatı baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	<ul style="list-style-type: none"> - yerli MMC-nin sürətli qeydiyyatı zamanı dərhal - yerli MMC-nin adi qeydiyyatı zamanı 1 iş günü - xarici investisiyalı MMC-nin qeydiyyatı zamanı 2 iş günü 	<ul style="list-style-type: none"> - Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə - Kommersiya qurumunun dövlət reyestrindən çıxarış - nizamnamə (elektron kabinetə göndərilir) 	Tam elektronlaşdırma

			onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament”					
1.1.2.	Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması	<ul style="list-style-type: none"> - notariat qaydasında təsdiq olunmuş “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə” - notariat qaydasında təsdiq olunmuş “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə” - <i>müşahidə şurası seçilmişdirsə, “Müşahidə şurasının üzvləri barədə məlumat” (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)</i> - qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə “Publik hüquqi şəxslər haqqında” Qanunda müyyən olunmuş qaydada təsdiq edilmiş qərarlar - dövlət adından yaradılan publik hüquqi şəxsin AR Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə) - qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti - dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd (qəbz) (“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbzın təqdim edilməsi tələb olunmur) - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</i> 	<ul style="list-style-type: none"> - “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun - “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi - “AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersion qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş” 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersioniya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBI-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersioniya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri 	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	<ul style="list-style-type: none"> - Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə - nizamnamənin bir nüsxəsi - Publik hüquqi şəxsin dövlət reyestrindən çıxarış (<i>elektron kabinetə göndərilir</i>) 	-
1.1.2-1.	Hüquqi şəxsin (idarənin) publik hüquqi şəxsə çevrilməsinin qeydiyyatı	<ul style="list-style-type: none"> - “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə” - “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə” - <i>müşahidə şurası seçilmişdirsə, “Müşahidə şurasının üzvləri barədə məlumat” (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)</i> - qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və 	<ul style="list-style-type: none"> - “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun - “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersioniya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI- 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersioniya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı 	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	<ul style="list-style-type: none"> - Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə - nizamnamənin bir nüsxəsi - Publik hüquqi şəxsin dövlət reyestrindən 	-

		idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar - dövlət adından yaradılan publik hüquqi şəxsin AR Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə) - qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i> , etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti - təhvil aktı - çevrilmə barədə qərar dərc edildiyi hallar istisna olmaqla, mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat - çevrilən hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi, nizamnaməsi, möhürü (<i>möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış</i>)	- "AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Gösteriş"	nin Hüquqi şəxslərin dövlət qeydiyyatı	idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		çıxarış (elektron kabinetə göndərilir)	
1.1.3.	Yenidən təşkilin dövlət qeydiyyatına alınması	<u>Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması</u> - notariat qaydasında təsdiq olunmuş (<i>çevrilmə və qoşulma halı istisna olmaqla</i>) "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" - notariat qaydasında təsdiq olunmuş (<i>çevrilmə və qoşulma halı istisna olmaqla</i>) - "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə" və/və ya - "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə" - "Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat" - <i>müşahidə şurası seçilmişdirsə</i> , "Müşahidə şurasının üzvləri barədə məlumat" (<i>şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə</i>) - qurumun təsis edilməsi,	- VM-nin 33-34-cü maddələri - MM-nin 43-113-cü maddələri - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - "Dövlət rüsumu haqqında" 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri - "Təhsil haqqında" 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	- Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə - nizamnamənin bir nüsxəsi - Kommersiya qurumunun dövlət reyestrindən çıxarış (elektron kabinetə göndərilir)	-

		nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar	aparılmasına dair Metodiki Gösteriş” - Vergilər nazirinin	və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-	ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri			
		<p>- yenidən təşkil haqqında qərar</p> <p>- qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə (hüquqi varislik qeyd olunmaqla)</p> <p>- <i>təsisçi fiziki şəxs olduqda</i>, şəxsiyyət vəsiqəsinin surəti</p> <p>- <i>təsisçi hüquqi şəxs olduqda</i>, dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)</p> <p>- <i>təsisçi xarici hüquqi şəxs olduqda</i>, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrindən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (<i>leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i>)</p> <p>- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi- təhvil aktı və/və ya bölünmə balansı</p> <p>- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat</p> <p>- <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i>, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- <i>özəl təhsil müəssisəsi yaradıldıqda</i>, nizamnaməyə dair Təhsil Nazirliyinin rəyi</p> <p>- <i>bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda</i>, müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd</p> <p>- <i>KOB klaster şirkəti qeydiyyata alındıqda</i>, Kiçik və Orta Biznesin İnkişafı</p>	<p>“Kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi barədə” 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli və 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri</p>	<p>nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>)</p>	<p>(<i>maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>)</p>			

		<p>Agentliyinin məktubu - idarəçiliyində olmayan lakin dövlət payı olan hüquqi şəxslərə dair müvafiq icra</p>						
		<p>hakimiyyəti orqanı tərəfindən rəy - aktivlərinin ümumi dəyəri minimum əməkhaqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə İqtisadiyyat Nazirliyinin razılığı - “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (<i>xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə</i>) (<i>Qeyd: hər bir təşkilati-hüquqi formaya müəyyən edilmiş tələblərə (nizamnamə kapitalı, təsisçilərin sayı, idarəetmə orqanlarına olan tələblər və s.) riayət edilməlidir.</i>) <u>yenidən təşkil çevrilmə və ya birləşmə ilə bağlıdırsa:</u> - çevrilən və ya birləşən hüquqi şəxsin (şəxslərin) qeydiyyat şəhadətnaməsi, nizamnaməsi (<i>təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla</i>), möhürü (<i>möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış</i>) <u>yenidən təşkil qoşulma və ya bölünmə ilə bağlıdırsa:</u> - “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə” (qoşularaq ləğv edilən qurumun) - qoşularaq ləğv edilən hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi, nizamnaməsi (<i>təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla</i>), möhürü (<i>möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış</i>) <u>Səhmdar Cəmiyyəti (SC) çevrilmə, qoşulma, birləşmə, bölünmə və ya ayrılma formasında yenidən təşkil olunduqda:</u> - SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla) - səhmdarlara ümumi yığıncağın</p>						

		çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd - SC-nin səhmdarlarının ümumi tarixə yığıncağının keçirilmə tarixinə yaxın						
		verilmiş "Qiymətli kağız sahiblərinin reyestrdən çıxarış"ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti - səhmlərin dövriyyədən çıxarılması barədə arayış						

1.1.4.	Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyini və ya filialının dövlət qeydiyyatına alınması	<p>- notariat qaydasında təsdiq olunmuş "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə"</p> <p>- notariat qaydasında təsdiq olunmuş "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə"</p> <p>- nümayəndəliyin və ya filialın yaradılması, rəhbərinin təyin edilməsi və əsasnamənin təsdiq edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti <i>(rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməklə)</i></p> <p>- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (2 nüsxədə)</p> <p>- nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti <i>(leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))</i></p> <p>- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən nümayəndəliyin və ya filialın idarə edilməsi üçün rəhbərə verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti <i>(leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))</i></p> <p>- dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd (qəbz) <i>("ASAN Xidmət"</i></p>	<p>- VM-nin 33-34-cü maddələri</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- "Dövlət rüsumu haqqında" 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p> <p>- Vergilər nazirinin "Kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi barədə" 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli və 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri</p>	Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Bakı şəhərində yerləşən "ASAN Xidmət" mərkəzləri	Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	- Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə - əsasnamənin bir nüsxəsi - Kommersiya qurumunun dövlət reyestrindən çıxarış <i>(elektron kabinetə göndərilir)</i>	-
		<p><i>mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbz təqdim edilməsi tələb olunmur)</i></p> <p>- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs</p>						

		<p>tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)</p> <p>- xarici bankların və sığorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd</p> <p>əlavə olaraq təqdim edilə bilər:</p> <p>- "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan alınması haqqında ərizə"</p> <p>- "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə"</p> <p>- "Elektron sənəd mübadiləsi haqqında Ərizə"</p> <p>- "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə"</p>						
1.1.5.	Kommersiya hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının dövlət reyestrinə daxil edilməsi	- "Hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının yaradılması barədə məlumat"	- VM-nin 33-34-cü maddələri - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Gösteriş"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot şöbələri	sənədlər daxil olduğu gündən sonra 2 iş günü	- Kommersiya hüquqi şəxsin xarici dövlətdə yaradılan filial və ya nümayəndəliyinin uçot kodunu əks etdirən arayış (elektron kabinetə göndərilir)	-
1.2.	Vergi ödəyicisinin və onun filial, nümayəndəlik və digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması							
1.2.1.	Qeyri-kommersiya qurumunun vergi uçotuna	- "Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında ərizə" - "Təsisçi-fiziki şəxslər barədə məlumat" - təsisçi fiziki şəxsin (şəxslərin)	- VM-nin 33-34-cü maddələri - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur	sənədlər daxil olduğu gündən	- Qeyri-kommersiya qurumunun vergi uçotu	-

	alınması	<p>şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <ul style="list-style-type: none"> - "Təsisçi-hüquqi şəxslər barədə məlumat" - "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (<i>hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunlarda nəzərdə tutulmuş və Vergi Məcəlləsindən fərqli olan müddəalar ilə tənzimlənən vergi ödəyicisi, xarici ölkələrin səfirlikləri və onlara bərabər tutulan diplomatik nümayəndəliklər olduqda</i>) - "Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat" (<i>yenidən təşkil nəticəsində yaradılan qeyri-kommersiya hüquqi şəxs olduqda</i>) - dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnamənin (və ya əsasnamənin) notariat qaydasında təsdiq edilmiş surəti - rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti - hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti - olduğu yer (ünvanı) haqqında məlumat - ərizə ilə müraciət edən şəxsiyyət vəsiqəsi - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>) 	<p>əmrilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"</p>	<p>xidmət mərkəzləri (<i>MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>	<p>bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>	sonra 1 gün	<p>haqqında şəhadətnamə (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)</p>	
1.2.2.	İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması	<ul style="list-style-type: none"> - "VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə" - qeydiyyata alındığı dövldə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış, təsis sənədləri (<i>leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i>) 	<p>- VM-nin 33-34-cü maddələri</p> <p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmrilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin</p>	sənədlər daxil olduğu gündən sonra 1 gün	<p>- VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)</p>	-
		<ul style="list-style-type: none"> - AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər) - hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) 		<p>olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin</p>	<p>uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı</p>		<p><i>ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)</p>	

		<p>şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <ul style="list-style-type: none"> - AR-da və digər ölkələrdə bilavasitə və ya dolayı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında DVX tərəfindən müəyyən edilən forma üzrə məlumat - ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri - ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>) 		<p>yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>və uçot şöbələri</p>			
1.2.3.	<p>Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması</p>	<ul style="list-style-type: none"> - "VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə" - xarici hüquqi şəxsin qeydiyyatına alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış, xarici dövlətin rezidentinin səlahiyyətli orqanının AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı, təsis sənədləri, rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd (<i>leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i>) - AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər) - bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti - AR-da daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə DVX tərəfindən müəyyən edilən forma üzrə məlumat - ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi - ərizəyə əlavə edilən sənədlərin 	<p>- VM-nin 33-34-cü maddələri</p> <p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞKSİBİ-nin Vergi uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>sənədlər daxil olduğu gündən sonra 1 gün</p>	<p>- VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)</p>	-
		<p>Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri</p> <ul style="list-style-type: none"> - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>) 						
1.2.4.	Hüquqi şəxsin	<p>- "Hüquqi şəxsin (təşkilatın) filialının</p>	<p>- VM-nin 33-34-cü maddələri</p>	<p>ərazi prinsipi</p>	<p>ərazi prinsipi</p>	<p>sənədlər</p>	<p>- Hüquqi şəxsin</p>	-

	(təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması	(bölməsinin) vergi uçotuna alınması haqqında ərizə” - müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnamənin surəti - rəhbərin təyin olunmasını təsdiq edən sənədin surəti - hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) ünvanını təsdiq edən sənədin surəti - rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti - ərizə ilə müraciət edən şəxsiyyət vəsiqəsi - etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)	- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Susa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	daxil olduğu gündən sonra 1 gün	(təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)	
1.2.5.	Fiziki şəxsin uçota alınması	- “Fiziki şəxsin uçotu haqqında ərizə” - şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti - ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti - 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edən şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına	- VM-nin 33-34-cü maddələri - MM-nin 28-ci maddəsi - VN-nin Kollegiyasının 03.05.2019-cu il tarixli 191705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”	ərazi (torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarına münasibətdə torpağın yerləşdiyi ərazi) prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri,	- sənədlər daxil olduğu gündən sonra 1 gün - xidmət mərkəzin də emal olunduqda: emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - tam elektronlaşmış Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşmış (bax 1.2.5-e nömrəli xidmətə) (torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçılarına münasibətdə istisna olmaqla)
		əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı - “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət		yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur	Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları,			

		<p><i>göstəriləcəksə</i>)</p> <p>- torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (<i>torpaq mülkiyyətçilərinə münasibətdə</i>)</p> <p>- bələdiyyə orqanlarında təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti (<i>ailə kəndli təsərrüfatının başçısına münasibətdə</i>)</p> <p>əlavə olaraq təqdim edilə bilər:</p> <p>- "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə"</p> <p>- "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə"</p> <p>- "Elektron sənəd mübadiləsi haqqında Ərizə"</p> <p>- "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə"</p>		<p>bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, "ASAN Xidmət" mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla), KOB evləri</p>	<p>vergi orqanlarının inzibati binalarda yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri (<i>Bakı şəhərində və "ASAN Xidmət" mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla</i>), "ASAN Xidmət" mərkəzləri</p>			
1.2.5-e.	Fiziki şəxslərin uçota alınması	<p>- Gücləndirilmiş elektron imza (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə)</p> <p>- Asan İmza (Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə)</p>	<p>- VM-nin 33, 34-cü maddələri</p> <p>- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	dərhal	- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - tam elektronlaşdırılmış Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşdırılmış
			<p>təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncamı</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq</p>					

			<p>edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.4-cü bəndi - VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxsin uçota alınması" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
1.2.6.	<p>Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası)</p>	<p>- "Fiziki şəxsin uçotu haqqında ərizə" - ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti - "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə) əlavə olaraq təqdim edilə bilər: - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda alınması haqqında ərizə" - "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə" - "Elektron sənəd mübadiləsi haqqında Ərizə" - "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə"</p>	<p>- VM-nin 33-34-cü maddələri</p>	<p>ərazi (torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarına münasibətdə torpağın yerləşdiyi ərazi) prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və "ASAN Xidmət" mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/ bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi</p>	<p>Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbəsi, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, vergi orqanlarının inzibati binalarda yerləşən xidmət mərkəzləri istisna olmaqla digər</p>	<p>- sənədlər daxil olduğu gündən sonra 1 gün - xidmət mərkəzin də emal olunduqda: emal müddəti nəzərə alınmaqla müraciət zamanı</p>	<p>- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)</p>	<p>Tam elektronlaşdırılmış (bax 1.2.6-e nömrəli xidmətə)</p>
				<p>uçotun təşkili şöbələri/ bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi</p>	<p>vergi orqanlarının inzibati binalarda yerləşən xidmət mərkəzləri istisna olmaqla digər</p>			

				ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, "ASAN Xidmət" mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla), KOB evləri	xidmət mərkəzləri (<i>Bakı şəhərində və "ASAN Xidmət" mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla</i>), "ASAN Xidmət" mərkəzləri (ərazi prinsipi nəzərə alınmamaqla)			
1.2.6-e	Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin onlayn bərpası	- Gücləndirilmiş elektron imza	- VM-nin 33-34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	dərhal	- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)	Tam elektronlaşılıb
1.2.7.	Vergi ödəyicisinin (hüquqi şəxsin) filialının və ya nümayəndəliyinin olduğu yer üzrə alınması	- "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə" - filialın və ya nümayəndəliyin əsasnaməsinin surəti - rəhbər barədə qərarın (əmrin) surəti - filialın və ya nümayəndəliyin bu fəaliyyəti yerinə yetirəcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti (Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətəyən təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq	- VM-nin 33-34-cü maddələri - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış (<i>elektron kabinetə göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər</i>)	Qismən elektronlaşılıb (bax 1.2.7-e nömrəli xidmətə)
		sahəsinin və ya həyətəyən təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra		n yoxlanılması və uçotun təşkili bölmələri	dövlət qeydiyyatı və uçot şöbələri		<i>etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər</i>)	

		hakimiyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər) - bank fəaliyyətini həyata keçirən filiallar yaradıldıqda müvafiq orqanın icazəsi və bank kodu barədə təsdiqlənmiş sənəd						
1.2.7-e.	Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə - filialın və ya nümayəndəliyin əsasnaməsinin surəti (<i>PDF formatında</i>) - rəhbər barədə qərarın (əmrin) surəti (<i>PDF formatında</i>) - filialın, nümayəndəliyin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (<i>PDF formatında</i>)	- VM-nin 33 və 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.16-cı bəndi - VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati rəqlament"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı haqqında məlumat	Qismən elektronlaşdırılıb
1.2.8.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin)	- "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə" - təsərrüfat subyektinin bu fəaliyyəti	- VM-nin 33-34-cü maddələri - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi	təsərrüfat subyektinin yerləşdiyi yer üzrə vergi ödəyicilərinə	təsərrüfat subyektinin yerləşdiyi yer üzrə Naxçıvan MR DVX-nin struktur	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat	Qismən elektronlaşdırılıb (bax 1.2.8-e nömrəli xidmətə)

	olduğu yer üzrə uçota alınması	yerinə yetirəcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti (Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətəni təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətəni təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər) (Fiziki şəxsə ödənilən icarə haqqının ödəmə mənbəyində vergiyə cəlb edildiyi hallar istisna olmaqla (icarəyəverən vergi uçotunda olmadıqda), əmlak icarəyə götürməklə fəaliyyət göstərən vergi ödəyicisinin istifadə edəcəyi obyektin yerləşdiyi ünvan üzrə uçota alınması icarəyə verənin həmin obyektin yerləşdiyi ünvan üzrə vergi uçotunda olduğu halda həyata keçirilir)	orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı	bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	
1.2.8-e.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə - təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formatında)	- VM-nin 33 və 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	2 iş günü	- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat	Qismən elektronlaşdırılıb
			edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret					

			<p>sahələr üzrə elektron xidmətlər göstərilməsi</p> <p>Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.15-ci bəndi</p> <p>- VN Kollegiyasının 03.09.2014-cü il tarixli 141705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
1.3-e.	Nəzarət-kassa aparatının qeydiyyatı alınması	<p>- “NKA-nın qeydiyyatı alınması haqqında ərizə”</p> <p>- e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı</p> <p>- e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun Internet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra)</p>	<p>- VM-nin 16.1.8 və 24.0.6-cı maddələri</p> <p>- NK-nın 14.02.2019-cu il tarixli 52 nömrəli “AR VN-nin elektron informasiya sistemində real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” Qərarı</p> <p>- NK-nın 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “NKA aparatının istismarı Qaydaları”</p>	e-kassa.gov.az portalı	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibətçiliği baş idarəsi	sistem tərəfindən emal müddəti və prosedurların yerinə yetirilməsi müddəti alınmaqla	“NKA-nın qeydiyyat vərəqəsi” (e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir (e-kassanın istifadəçisi aktı gücləndirilmiş elektron imza ilə təsdiq etdikdən sonra)	Tam elektronlaşdırılıb
1.3.1.	Nəzarət-kassa aparatının qeydiyyatı alınması (NK-nın 14.02.2019-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki”nə uyğun olaraq istismar müddəti bitməyən kassalar üçün)	<p>- “Nəzarət-kassa aparatının qeydiyyatı alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə”</p> <p>- Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə aktı</p> <p>- NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek</p> <p>- NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı (<i>akta istifadədə olan NKA-nın fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə</i></p>	<p>- VM-nin 16.1.8 və 24.0.6-cı maddələri</p> <p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”</p>	təsərrüfat subyektinin yerləşdiyi yer üzrə vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri	təsərrüfat subyektinin yerləşdiyi yer üzrə Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi	2 iş günü	Nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi (<i>elektron kabinetə göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü</i>	Tam elektronlaşdırılıb (bax 1.3.1-e nömrəli xidmətə)
		NKA-ya mədaxil edilmiş dövrüyyə barədə “Z” hesabatının surəti əlavə olunmaqla)		üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin	ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin		vurulmuş surəti əldə edə bilər)	

		tərəfindən göndərildikdə) Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.		yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı, KOB evləri	dövlət qeydiyyatı və uçot şöbələri			
1.3.1-e.	Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması (NK-nın 14.02.2019-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki" nə uyğun olaraq istismar müddəti bitməyən kassalar üçün)	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16.1.8 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.20-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması" elektron xidməti üzrə inzibati rəqlament"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- Nəzarət-kassa aparatının qeydiyyatı haqqında bildiriş (elektron kabinetə göndərilir)	Tam elektronlaşdırılıb
1.4-e.	POS-terminalın onlayn qeydiyyatı (yalnız bank ekvayərləri üçün)	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	2 iş günü	- POS-terminalın qeydiyyat nömrəsi barədə məlumat	Tam elektronlaşdırılıb

			<p>1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.21-ci bəndi - NK-nın 04.10.2012-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "AR ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları" - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "POS-terminalın onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
1.5.	Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması	- "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə"	- VM-nin 157-ci maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı	5 iş günü	- Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət	Tam elektronlaşdırılıb (bax 1.5-e nömrəli xidmətə)
				üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və	şöbəsi (ilkin qeydiyyat zamanı), MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGBİ-nin və BŞLGBİ-nin		etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	

				Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı	Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları			
1.5-e.	ƏDV məqsədləri üçün onlayn qeydiyyat	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 157-ci maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.6-cı bəndi	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- ərizənin icraya qəbul edilməsi haqqında bildiriş - ƏDV məqsədləri üçün Bildiriş (elektron kabinetə göndərilir) (Kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir)	Tam elektronlaşdırma
			- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "ƏDV məqsədləri üçün onlayn qeydiyyat" elektron xidməti üzrə inzibati rəqlament"					
1.6.	Banklarda hesabların	- "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün	- VM-nin 35-ci maddəsi - Vergilər nazirinin	ərazi prinsipi nəzərə	ərazi prinsipi nəzərə alınmaqla	2 gün	- Şəhadətnamə-dublikat	İnternet Vergi İdarəsi Portalı

	açılması üçün şəhadətnamə-dublikatın verilməsi	ərizə”	06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar” - AR Mərkəzi Bankı, DVX və banklar arasında elektron sənəd mübadiləsi haqqında “Kollektiv Saziş”	alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN- nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı	Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Naxçıvan MR DVX- nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikinci qeydiyyat zamanı), MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbəsi, BŞKSİBI-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBI- nin və ƏVI- nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları		(DVX ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə-dublikatın məlumatlarının banka ötürülməsi elektron informasiya ötürücülərindən istifadə etməklə aparılır. Bu zaman vergi ödəyicisinə şəhadətnamə-dublikat kağız daşıyıcısında təqdim olunmur)	vasitəsilə - tam elektronlaşdırılmış Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşdırılmış (bax 1.6-e nömrəli xidmətə)
1.6-e.	Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə) - Asan İmza (Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə)	- VM-nin 35-ci maddəsi - “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	2 gün	- ərizənin qəbul edilməsi barədə bildiriş (hesabın açıldığı bank idarəsi DVX ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - tam elektronlaşdırılmış Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşdırılmış

			<p>xidmətlər göstərməsinin təşkili sahəsində bezi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.7-ci bəndi</p> <p>- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”</p>				<p><i>orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarında götürərək bank idarəsinə təqdim etməlidir)</i></p> <p>- dublikatın banka göndərilməsi barədə bildiriş</p>	
1.7.	DVX ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi	<p>- “Elektron sənəd mübadiləsi haqqında Ərizə”</p> <p>- “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” (2 nüsxədə)</p>	<p>- NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”</p> <p>- VN-nin Kollegiyasının 18.03.2019-cu il tarixli 191705000004800 nömrəli Qərarı</p> <p>- Vergilər nazirinin “Normativ sənədlərin təsdiq edilməsi haqqında” 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları, ilkin qeydiyyat zamanı müraciət “ASAN Xidmət” mərkəzlərinə edildiyi halda “ASAN Xidmət” mərkəzləri</p>	<p>Emal müddəti nəzərə alınmaqla müraciət zamanı</p>	<p>- Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə - qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə</p>	-

				MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət				
1.8.	“Vergi partnyorluğu Sazişi”nin bağlanması	- “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”	- NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı - Vergilər nazirinin “Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə” formasının təsdiq edilməsi barədə” 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və “Vergi partnyorluğu Sazişinin bağlanması işinin təşkili barədə” 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin İqtisadi təhlil və uçota nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral	15 gün	- Vergi partnyorluğu Sazişi	Qismən elektronlaşdırılıb (bax 1.8-e nömrəli xidmətə)
				vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	vergi yoxlamaları strukturları			
1.8-e.	“Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizələrin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 13.2.49-cu, 15.1.15-1-ci və 23.1.15-2-ci maddələri - AR Prezidentinin 29.12.2012-ci il tarixli 802 nömrəli “AR-nın VM-də dəyişikliklər edilməsi haqqında” AR-nın 2012-ci il 21 dekabr tarixli 509-IVQD	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	dərhal (sistem tərəfindən email müddəti nəzərə alınmaqla)	- ərizənin qəbul edilməsi barədə bildiriş	Tam elektronlaşdırılıb (ərizənin qəbulu üzrə)

			<p>nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 3.1-ci bəndi</p> <p>- NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin</p>					
			<p>Siyahısı”nın 7.58-ci bəndi</p> <p>- VN Kollegiyasının 22.04.2014-cü il tarixli 141705000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati rəqlament</p>					
1.9.	Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində	- “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyat alınması haqqında ərizə”	- VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri - AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati	ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları	- qeydiyyat : 5 iş günü - müqavilənin bağlanm	- “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata	qismən elektronlaşdırılıb

	qeydiyyat alınması		alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” - VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 161705000008600 nömrəli Qərarı - Vergilər nazirinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nin ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənəd formalarının təsdiq edilməsi və bir sıra məsələlərin həlli barədə” 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri	<i>binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları		ası: qeydiyyat a alındıqda n sonra	alınması haqqında arayış” - “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”	
1.10.	Ticarət festivalları dövründə əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyat alınması	- “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin kimi qeydiyyata alınması haqqında ərizə”	- VM-nin 24.0.7-2-ci və 165.4-cü maddələri - AR Prezidentinin 20.02.2017-ci il tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən AR-nin ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” - VN-nin Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə	ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları	5 iş günü	- “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”	Qismən elektronlaşdırılıb

			vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”	xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları				
2.	MƏLUMAT (STATUS) DƏYİŞİKLİYİ							
2.1.	Kommersiya qurumunun və ya publik hüquqi şəxsin dövlət qeydiyyatı və uçot məlumatlarının dəyişdirilməsi							
2.1.1.	Kommersiya qurumunun və ya publik hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi							
2.1.1-1.	Kommersiya qurumunun və ya publik hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi	- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə” - rəhbər dəyişikliyi ilə bağlı qərar - rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti - qanunvericilikdə nəzərdə tutulmuş hallarda rəhbərin təyin edilməsi ilə bağlı müvafiq razılıq (bank, sığorta şirkətləri və s.) - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</i>	- VM-nin 34-cü maddəsi - MM-nin 43-113-cü maddələri - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun - “Sığorta fəaliyyəti haqqında” 25.12.2007-ci il tarixli, 519-IIIQ nömrəli Qanun - “Banklar haqqında” 16.01.2004-cü il tarixli 590-IIQ nömrəli Qanun	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVI-nin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVI-nin	Sənədlər daxil olduğu gündən sonra 5 iş günü	- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrden çıxarış və s.) (<i>elektron kabinetə göndərilir</i>)	-

		<p>- SC-nin yığıncağının çağırılması barədə KİV-də verilmiş elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrden çıxarış"ın əslə və ya notariat qaydasında təsdiq edilmiş surəti</p>	<p>- "Publik hüquqi şəxslər haqqında" AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında" AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi</p> <p>- "AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p>	<p>inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiya kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)</p>	<p>təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiya kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</p>			
2.1.1-2.	<p>Kommersiya və publik hüquqi şəxsin adının dəyişdirilməsi</p>	<p>- "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə"</p> <p>- ad dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar</p> <p>- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi</p> <p>- idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy</p> <p>- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s.)</p> <p>- möhür (möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış)</p> <p>- "Kommersiya qurumunun dövlət</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- "Təhsil haqqında" 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi</p> <p>- "Publik hüquqi şəxslər haqqında" 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun</p> <p>- "Publik hüquqi şəxslər haqqında" AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında" AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 5 iş günü</p>	<p>- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrden çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) (elektron kabinetə göndərilir)</p>	-

		<p>qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə” (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)</p> <p>- <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</i></p> <p>- SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiyətli kağız sahiblərinin reyestrden çıxarış”ın əsl və ya notariat qaydasında təsdiq edilmiş surəti</p>	<p>Fərmanının 2.2-ci bəndi</p> <p>- “AR-nın MM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommertiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”</p>	<p>xidmət mərkəzləri</p> <p>(<i>xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>),</p> <p>KOB evləri</p> <p>(<i>publik hüquqi şəxslər istisna olmaqla</i>)</p>	<p>qeydiyyatı və uçot şöbələri (<i>xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>)</p>			
2.1.1-3.	<p>Kommertiya və ya publik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi</p>	<p>- “Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”</p> <p>- hüquqi ünvan dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar</p> <p>- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi</p> <p>- idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy</p> <p>- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə)</p> <p>- “Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə”</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- “Təhsil haqqında” 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi</p> <p>- “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun</p> <p>- “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla</p> <p>Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 5 iş günü</p>	<p>- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrden çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) (<i>elektron kabinetə göndərilir</i>)</p>	-

		<p>(təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla) - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i>, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti - SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla) - səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd - SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiyətli kağız sahiblərinin reyestrindən çıxarış"ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti</p>	<p>Fərmanın 2.2-ci bəndi - "AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanın 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019- cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommertiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p>	<p>xidmət mərkəzləri <i>(xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</i>, KOB evləri <i>(publik hüquqi şəxslər istisna olmaqla)</i></p>	<p>qeydiyyatı və uçot şöbələri <i>(xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</i></p>			
2.1.1-4.	<p>Kommertiya və ya publik hüquqi şəxsin müşahidə şurası üzvlərinin dəyişdirilməsi</p>	<p>- "Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə" - "Müşahidə şurasının üzvləri barədə məlumat" - müşahidə şurasının üzvlərinin dəyişikliyi ilə bağlı qərar - müşahidə şurasının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i>, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti - SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla) - səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p>	<p>- VM-nin 34-cü maddəsi - MM-nin 43-113-cü maddələri - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - "Publik hüquqi şəxslər haqqında" 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun - "Sığorta fəaliyyəti haqqında" 25.12.2007-ci il tarixli, 519-IIQ nömrəli Qanun - "Banklar haqqında" 16.01.2004-cü il tarixli 590-IIQ nömrəli Qanun - "Publik hüquqi şəxslər haqqında" AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında" AR Prezidentinin</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 5 iş günü</p>	<p>- Dəyişikliyi təsdiq edən sənəd (reyestrə çıxarış) <i>(elektron kabinetə göndərilir)</i></p>	-

		- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrdən çıxarış"ın əsl və ya notariat qaydasında təsdiq edilmiş surəti	03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi - "AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommertiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"	mərkəzləri (xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)	şöbələri (xarici investisiyalı kommertiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)			
2.1.1-5.	Kommertiya və ya publik hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi	- "Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə" - "Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə" və/və ya "Kommertiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə" və ya "Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə" - təsisçi dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar (SC-nin nizamnaməsində təsisçilərin adları olmadığı halda istisnadır) - yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi (SC-nin nizamnaməsində təsisçilərin adları olmadığı halda istisnadır) - idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy	- VM-nin 34-cü maddəsi - MM-nin 43-113-cü maddələri - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - "Təhsil haqqında" 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi - "Publik hüquqi şəxslər haqqında" 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun - "Publik hüquqi şəxslər haqqında" AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında" AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi - "AR-nın MM-sinin təsdiq	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici	Sənədlər daxil olduğu gündən sonra 5 iş günü	- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) (elektron kabinetə göndərilir)	-

	<p>- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə)</p> <p>- təsisçi dəyişikliyinə təsdiq edən sənəd (pəyın özgəninkiləşdirilməsi barədə müqavilə (bağışlama, alqı-satqı və s.), təsisçi daxil olduqda müvafiq ərizə (daxil olan yeni təsisçi fiziki şəxs olduqda notariat qaydasında, hüquqi şəxs olduqda səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilmiş təsisçiliyə daxil edilmə barədə ərizə) və s.</p> <p>- təsisçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti</p> <p>- təsisçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)</p> <p>- təsisçi xarici hüquqi şəxs olduqda onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrədən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</p> <p>- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış"ın əsli və ya notariat qaydasında təsdiq edilmiş</p>	<p>edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p>	<p>(xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla),</p> <p>KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)</p>	<p>investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</p>			
	<p>olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</p> <p>- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış"ın əsli və ya notariat qaydasında təsdiq edilmiş</p>						

2.1.1-6.	Kommersiya və ya publik hüquqi şəxsin nizamnamə kapitalının artırılması	<p>surəti</p> <p>- "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə"</p> <p>- "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə" və/və ya "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə" və ya "Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə"</p> <p>- nizamnamə kapitalının artırılması və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar</p> <p>- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi</p> <p>- idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy</p> <p>- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə)</p> <p>- nizamnamə kapitalının artırılmasını təsdiq edən sənəd (qəbz, kassa mədaxil orderi, auditor rəyi və s.)</p> <p>- <i>ərizə səlahiyyətli şəxs tərəfindən</i></p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- "Təhsil haqqında" 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi</p> <p>- "Publik hüquqi şəxslər haqqında" 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun</p> <p>- "Publik hüquqi şəxslər haqqında" AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında" AR</p> <p>Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi</p> <p>- "AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla</p> <p>Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla</p> <p>Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və</p>	Sənədlər daxil olduğu gündən sonra 5 iş günü	- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.) (elektron kabinetə göndərilir)	-
		<p><i>imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i></p> <p>etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti - SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış"ın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti</p>	<p>haqqında" AR Qanununun tətbiq edilməsi barədə" AR</p> <p>Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" AR</p> <p>Prezidentinin 14.12.2016-cı il tarixli 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p>	<p>və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)</p>	<p>filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</p>			
2.1.1-7.	Kommersiya və ya publik hüquqi şəxsin	<p>- "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə"</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla</p> <p>Naxçıvan MR DVX-</p>	Sənədlər daxil olduğu	- Dəyişikliyi təsdiq edən sənəd	-

	nizamnamə kapitalının azaldılması	<p>- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə”</p> <p>- nizamnamə kapitalının azaldılması və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar</p> <p>- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi</p> <p>- idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy</p> <p>- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə)</p> <p>- nizamnamə kapitalının azaldılmasını təsdiq edən sənəd (qəbz, kassa məxaric orderi, auditor rəyi və s.)</p> <p>- nizamnamə kapitalının azadılması ilə bağlı qəzətdə dərc olunmuş elan - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i> etibarnamə,</p>	<p>- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- “Təhsil haqqında” 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi</p> <p>- “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun</p> <p>- “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi</p> <p>- “AR-nın MM-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli</p>	<p>Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar,</i></p>	<p>nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (<i>ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla</i>), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (<i>xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>)</p>	gündən sonra 5 iş günü	(şəhadətnamə, reyestrdən çıxarış və s.) (<i>elektron kabinetə göndərilir</i>)	
		<p>səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p> <p>- SC-nin yığıncağının çağırılması barədə KIV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiyəmətli kağız sahiblərinin reyestrdən çıxarış”ın əsl və ya notarial qaydada təsdiq edilmiş surəti</p>	<p>Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il tarixli 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”</p>	<p><i>investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>), KOB evləri (<i>publik hüquqi şəxslər istisna olmaqla</i>)</p>				
2.1.1-8.	Kommersiya qurumunun və ya publik hüquqi şəxsin nizamnaməsində reyestrə daxil olmayan digər	<p>- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”</p> <p>- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin</p>	Sənədlər daxil olduğu gündən sonra 5 iş günü	- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış, nizamnamə	-

	məlumatlarda dəyişikliklərin edilməsi	nömrəli əlavə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə” - nizamnamənin (əsasnamənin) təsdiq edilməsi ilə bağlı qərar - yeni redaksiyada nizamnamə (əsasnamə) və ya nizamnaməyə (əsasnaməyə) dəyişiklik layihəsi - idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy - qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə) - <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i> etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti - SC-nin yığılmağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla) - səhmdarlara ümumi yığılmağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd - SC-nin səhmdarlarının ümumi	- “Təhsil haqqında” 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi - “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il tarixli 759 nömrəli Fərmanının 2.2-ci bəndi - “AR-nın MM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il tarixli 1153 nömrəli	dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları	Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)		(əsasnamə) və ya nizamnaməyə (əsasnaməyə) dəyişiklik (elektron kabinetə göndərilir)	
		yığılmağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış”ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti	Fərmanının 3.3.2-ci bəndi - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”	istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)				
2.1.1-9.	Xarici hüquqi şəxsin filialının (nümayəndəliyinin) qeydiyyat məlumatlarının dəyişdirilməsi	- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” - <i>xarici hüquqi şəxsin məlumatları dəyişdikdə</i> “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə” - <i>xarici hüquqi şəxsin məlumatları dəyişdikdə</i> dəyişiklikləri təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin	- VM-nin 34-cü maddəsi - MM-nin 43-113-cü maddələri - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi	Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Bakı şəhərində yerləşən “ASAN Xidmət” mərkəzləri	Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi	sənədlər daxil olduğu gündən sonra 5 iş günü	- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.) (elektron kabinetə göndərilir)	-

		<p>notariat qaydasında təsdiq olunmuş surəti (<i>leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i>)</p> <p>- Müvafiq dəyişikliklərin (xarici hüquqi şəxsin məlumatları dəyişildikdə nümayəndəliyin və ya filialın hüquqi ünvanı, adı və s.) və və/ya əsasnamənin təsdiq edilməsi ilə bağlı qərar</p> <p>- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi</p> <p>- <i>ad və hüquqi ünvan dəyişdirildikdə</i></p> <p>“Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (qeydiyyat zamanı təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)</p> <p>- <i>rəhbər dəyişdirildikdə</i> yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nümayəndəliyin və ya filialın idarə edilməsi üçün rəhbərə verilmiş etibarnamənin əsl və ya notariat qaydasında təsdiq edilmiş surəti (<i>leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i>)</p> <p>- <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i> etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p>	<p>orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”</p>					
		<p><i>edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)</i></p> <p>- <i>ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda</i> etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti</p>						
2.1.2.	<p>Kommersiya qurumunun və ya publik hüquqi şəxsin uçot məlumatlarının qeydiyyat məlumatları ilə eyni vaxtda dəyişdirilməsi</p>	<p>- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”də müvafiq dəyişikliklər nəzərə alınmaqla</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- MM-nin 43-113-cü maddələri</p> <p>- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (<i>ƏVBI-nin və ƏVI-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi</i></p>	<p>Sənədlər daxil olduğu gündən sonra 5 iş günü</p>	<p>- Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.) (<i>elektron kabinetə göndərilir</i>)</p>	<p>Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.1.3-e nömrəli xidmətə)</p>

			<p>aparılmasına dair Metodiki Gösteriş” - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”</p>	<p>idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommərsiya hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri</p>	<p>şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommərsiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</p>			
				<p>(xarici investisiyalı kommərsiya hüquqi şəxslər və onların nümayəndəlik, və filialları maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)</p>				
2.1.3.	Kommərsiya qurumunun və	- “Kommərsiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin	ərazi prinsipi nəzərə	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan	Sənədlər daxil	- Kommərsiya qurumunun	Tam elektronlaşib

	publik hüquqi şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi	hüquqi şəxsin qeydiyyatı haqqında ərizə” - etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)	14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş” - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı, KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)	MR DVX-nin struktur bölmələrinin Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	olduğu gündən sonra 2 iş günü	vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir)	(bax 2.1.3-e nömrəli xidmətə)
2.1.3-e.	Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 33, 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.31-ci	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- ərizənin icraya qəbul edilməsi barədə bildiriş	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırma

			bəndi - VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”					
2.2.	Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi							
2.2.1.	Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi	- “Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında ərizə” - 1.2.1 nömrəli xidmət üzrə tələb olunan sənədlərdə dəyişikliyi təsdiq edən sənədlər - “Təsisçi-fiziki şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda) - “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda) - “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda) - yenidən təşkil haqqında qərarın, təhvil aktı və ya bölünmə balansının surətləri	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin	- Sənədlər daxil olduğu gündən sonra 2 iş günü - ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün	- Qeyri-kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) - Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda) (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.1.3-e nömrəli xidmətə)
		(dəyişiklik qeyri-kommersiya qurumunun yenidən təşkil olunması ilə əlaqədardır) - hüquqi ünvanın dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məktub (dəyişiklik ünvanla əlaqədardır) - “Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə) - etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)		Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı	və ƏVL-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları			
2.2.2.	İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi	- “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə” - idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması (1.2.2. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyi təsdiq edən sənədlər - “VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGİ-nin Vergi	- Sənədlər daxil olduğu gündən sonra 2 iş günü - ünvan dəyişdiriləndə	- İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (elektron kabinetə	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.1.3-e nömrəli xidmətə)

		<p>haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)</p> <p>- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)</p>		<p>olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>sənədlər daxil olduğu gündən sonra 15 gün</p>	<p><i>göndərilir</i>)</p> <p>- VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda) (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)</p>	
2.2.3.	<p>Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsi</p>	<p>- “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”</p> <p>- xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması (1.2.3. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyinə təsdiq edən sənədlər</p> <p>- “VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)</p> <p>- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)</p>	<p>- VM-nin 34-cü maddəsi</p> <p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>- Sənədlər daxil olduğu gündən sonra 2 iş günü</p> <p>- ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün</p>	<p>- Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir)</p> <p>- VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda) (elektron</p>	<p>Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırma (bax 2.1.3-e nömrəli xidmətə)</p>

							<i>kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>	
2.2.4.	Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsi	- "Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə" - hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması (1.2.4. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyinə təsdiq edən sənədlər - "Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə" (<i>adı və ünvanı dəyişdikdə</i>) - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>)	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət	- Sənədlər daxil olduğu gündən sonra 2 iş günü - ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün	- Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (<i>elektron kabinetə göndərilir</i>) - Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.1.3-e nömrəli xidmətə)
				uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları		şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda) (<i>elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir</i>)	
2.2.5.	Fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsi	- "Fiziki şəxsin uçotu haqqında ərizə" - "Fiziki şəxsin uçotu haqqında şəhadətnamə" (<i>soyadı, adı, atasının adı və (və ya) ünvanı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda</i>) - şəxsiyyət təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti (dəyişiklik	- VM-nin 34-cü maddəsi - VN-nin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>),	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-	- Sənədlər daxil olduğu gündən sonra 2 iş günü - ünvan dəyişdiriləndə sənədlər	- Fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (<i>elektron kabinetə göndərilir</i>) - Fiziki şəxsin uçotu haqqında şəhadətnamə (<i>soyadı, adı və</i>	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.2.5-e nömrəli xidmətə)

		şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda) - torpağın mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nin surəti (<i>yeni torpaq sahəsi əlavə edildikdə və ya uçota alınmış torpaq sahəsi məlumatlarında dəyişiklik edildikdə</i>) - torpaq mülkiyyətçilərinin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti (<i>ailə üzvləri dəyişdikdə</i>) - ailə kəndli təsərrüfatının başçısına və üzvlərinə bələdiyyə tərəfindən verilmiş vəsiqələrin surəti - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>)		Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri , Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı, KOB evləri	nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	daxil olduğu gündən sonra 15 gün	<i>ya ünvanı dəyişdikdə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)</i>		
2.2.5-e.	Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 33, 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (<i>sistem tərəfindən emal müddəti nəzərə alınmaqla</i>)	- ərizənin icraya qəbul edilməsi barədə bildiriş	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırma	
			sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.32-ci bəndi - VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi" elektron xidməti üzrə inzibati rəqlament"						
2.2.6.	Vergi	- "Vergi ödəyicisinin filialının,	- VM-nin 34-cü maddəsi	ərazi prinsipi	ərazi prinsipi	2 iş	- Vergi	Əlaqə	

	<p>ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi</p>	<p>nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə - 1.2.7 nömrəli xidmət üzrə tələb olunan sənədlərdə dəyişikliyi təsdiq edən sənədlər - etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)</p>	<p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”</p>	<p>nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı</p>	<p>nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>günü</p>	<p>ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (elektron kabinetə göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)</p>	<p>məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.2.6-e nömrəli xidmətə)</p>
							<p>kabinetə göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)</p>	
2.2.6-e.	<p>Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot</p>	<p>- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə</p>	<p>- VM-nin 33, 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının</p>	<p>İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)</p>	<p>DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş</p>	<p>Dərhal (sistem tərəfindən emal</p>	<p>- ərizənin icraya qəbul edilməsi barədə bildiriş</p>	<p>Əlaqə məlumatlarının və fəaliyyət növlərinin</p>

	məlumatlarının onlayn dəyişdirilməsi		və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.33-cü bəndi - VN Kollegiyasının 07.10.2013-cü il tarixli 131705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş		idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	<i>müddəti nəzərə alınmaqla</i> a)		dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb
			"Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi" elektron xidməti üzrə inzibati rəqlament"					
2.2.7.	Vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi	- "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında" ərizə - 1.2.8 nömrəli xidmət üzrə tələb olunan sənədlərdə dəyişikliyi təsdiq edən sənəd - etibarnamə (<i>ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda</i>)	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyini n və ya digər təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (<i>elektron kabinetə göndərilir</i>) - Vergi ödəyicisinin filialının, nümayəndəliyini n və təsərrüfat subyektinin	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırılıb (bax 2.2.7-e nömrəli xidmətə)

				, ünvanlı xidmət zamanı	ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		(obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (elektron kabinetə göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	
2.2.7-e.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 33, 34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.34-cü	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- ərizənin icraya qəbul edilməsi barədə bildiriş	Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşdırma

			bənd - VN Kollegiyasının 07.10.2013-cü il tarixli 131705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi" elektron xidməti üzrə inzibati reqlament"					
2.2.8.	NKA-nın qeydiyyat məlumatlarının dəyişdirilməsi (məlumat dəyişikliyi EMQ və ENL ilə əlaqədar olduqda) (NK-nın 14.02.2019-cu il	- "Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması) haqqında ərizə" - EMQ və ENL quraşdırılması və dəyişdirilməsi ilə bağlı Servis Texniki Xidmət Mərkəzinin aktı	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi	2 iş günü	- Nəzarət-kassa aparatının qeydiyyat verəqəsi (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət	-
	tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının tətbiqi qrafiki" nə uyğun olaraq istismar müddəti bitməyən kassalar üçün)			ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı	ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	
2.3.	Vergi ödəyicisinin fəaliyyətinin müvəqqəti dayandırılması							
2.3.1.	Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar" - Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş "Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin	2 iş günü	- Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü	Tam elektronlaşdırılıb (bax 2.3.1-e nömrəli xidmətə)

				Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı, KOB evləri	uçotu idarəsi, ƏVBi-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları		<i>vurulmuş surəti əldə edə bilər</i>)	
2.3.1-e.	Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə (DVX-nin Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)	- VM-nin 16.3-cü maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - dərhal (sistem	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - fəaliyyətin dayandırılması haqqında bildiriş (elektron kabinetə	İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşdırılıb DVX-nin Çağrı Mərkəzi vasitəsilə -
			təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.24-cü bəndi - VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması" elektron xidməti üzrə inzibati rəqlament"			tərəfindən emal müddəti nəzərə alınmaqla) DVX-nin Çağrı Mərkəzi vasitəsilə - 5-7 dəqiqə	göndərilir) DVX-nin Çağrı Mərkəzi vasitəsilə - SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (elektron kabinetə göndərilir)	qismən elektronlaşdırılıb
2.3.2.	Fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur	2 iş günü	- Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında bildiriş	Tam elektronlaşdırılıb (bax 2.3.2-e nömrəli

		dayandırılması haqqında arayış”	əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar” - Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”	xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi	bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBI-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun		(elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	xidmətə)
				ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı, KOB evləri	təşkili strukturları			
2.3.2-e.	Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə (DVX-nin Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)	- VM-nin 16.3-cü maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) DVX-nin Çağrı Mərkəzi vasitəsilə - 5-7 dəqiqə	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - fəaliyyətin dayandırılması haqqında bildiriş (elektron kabinetə göndərilir) DVX-nin Çağrı Mərkəzi vasitəsilə - SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (elektron kabinetə göndərilir)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşdırılmış DVX-nin Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşdırılmış

			Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.23-cü bəndi - VN Kollegiyasının 07.09.2016-cı il tarixli 161705000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması”elektron xidməti üzrə inzibati rəqlament”					
2.3.3.	Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması	- “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar” - Vergilər nazirinin	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri,	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin	Tam elektronlaşdırılıb (bax 2.3.3-e nömrəli xidmətə)
			31.01.2013- cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”	<i>yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı	MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		dayandırılması haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	
2.3.3-e.	Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- Fəaliyyətin dayandırılması haqqında bildiriş	Tam elektronlaşdırılıb

			<p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.25-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
2.3.4.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin müvəqqəti dayandırılması	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"	<p>- VM-nin 16.3-cü maddəsi</p> <p>- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"</p> <p>- Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş "Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, ünvanlı xidmət zamanı</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyini və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	Tam elektronlaşdırılmış (bax 2.3.4-e nömrəli xidmətə)
2.3.4-e.	Vergi ödəyicisinin	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol	- VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri	İnternet Vergi İdarəsi (www.e-	DVX-nin Aparatının	Dərhal (sistem)	- Fəaliyyətin dayandırılması	Tam elektronlaşdırılmış

	təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması	və şifrə	- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.26-cı	taxes.gov.az)	İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	tərəfindən emal müddəti nəzərə alınmaqla)	haqqında bildiriş	
			bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması" elektron xidməti üzrə inzibati rəqlament"					
2.4.	Vergi ödəyicisinin fəaliyyətinin bərpa edilməsi							
2.4.1.	Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış"	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin	2 iş günü	- Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü	Tam elektronlaşdırılıb (bax 2.4.1-e nömrəli xidmətə)

				Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, KOB evləri	uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		<i>vurulmuş surəti əldə edə bilər</i>)	
2.4.1-e.	Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə (DVX-nin Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)	- VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	- İnternet Vergi İdarəsi Portalı vasitəsilə - dərhal (sistem)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşdırılıb DVX-nin Çağrı Mərkəzi vasitəsilə - qismən
			sahəsində bezi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.28-ci bəndi - VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası" elektron xidməti üzrə inzibati rəqlament"			<i>tərəfindən emal müddəti nəzərə alınmaqla</i> a) - DVX-nin Çağrı Mərkəzi vasitəsilə - 5-7 dəqiqə	DVX-nin Çağrı Mərkəzi vasitəsilə - SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (elektron kabinetə göndərilir)	elektronlaşdırılıb
2.4.2.	Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur	2 iş günü	- Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb (bax 2.4.2-e nömrəli

		bərpası haqqında arayış”	əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi	bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun		(elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	xidmətə)
				ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, KOB evləri	təşkili strukturları			
2.4.2-e.	Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə (DVX-nin Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)	- VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.27-ci	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	- İnternet Vergi İdarəsi Portalı vasitəsilə - dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) - DVX-nin Çağrı Mərkəzi vasitəsilə - 5-7 dəqiqə	İnternet Vergi İdarəsi Portalı vasitəsilə - fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) DVX-nin Çağrı Mərkəzi vasitəsilə - SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (elektron kabinetə göndərilir)	İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşdırılıb DVX-nin Çağrı Mərkəzi vasitəsilə - qismən elektronlaşdırılıb

			bəndi - VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası" elektron xidməti üzrə inzibati reqlament"					
2.4.3.	Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi	- "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış"	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmrinə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün),	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş (elektron	Tam elektronlaşdırılıb (bax 2.4.3-e nömrəli xidmətə)
				Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrinin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri	şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	
2.4.3-e.	Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılıqı baş idarəsi	Dərhal (sistem tərəfindən əməl müddəti nəzərə alınmaqla)	- Fəaliyyətin bərpa edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb

			<p>hakimiyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi</p> <p>Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.29-cu bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
2.4.4.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi	- “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında arayış”	- VM-nin 16.3-cü maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin və BŞLGBI-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	Tam elektronlaşmış (bax 2.4.4-e nömrəli xidmətə)
2.4.4-e.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16.3-16.5 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə	- Fəaliyyətin bərpa edilməsi haqqında bildiriş	Tam elektronlaşmış

	onlayn bərpası		tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.30-cu bəndi		inzibatçılığı baş idarəsi	alınmaqla)		
			- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati rəqlament”					
2.5.	DVX ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi)	- “Elektron sənəd mübadiləsi haqqında Ərizə” - “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair Müqavilə” (VN-nin Kollegiyasının 18.03.2019-cu il tarixli 191705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş formada bağlanılmadığı halda)	- NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” - VN-nin Kollegiyasının 18.03.2019-cu il tarixli 191705000004800 nömrəli Qərarı - Vergilər nazirinin “Normativ sənədlərin təsdiq edilməsi haqqında” 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN- nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət	vergi ödəyicilərinə xidmət strukturları	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə (qapalı zərfdə)	-

				strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı				
2.6.	“Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair Müqavilə”nin müddətinin uzadılması	- “Elektron sənəd mübadiləsi haqqında Ərizə”	- NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabının elektron sənəd formasında göndərilməsi Qaydası” - VN-nin Kollegiyasının 18.03.2019-cu il tarixli 191705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi orqanı ilə vergi	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair Müqavilə”nin müddətinin	-
			ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” - Vergilər nazirinin “Normativ sənədlərin təsdiq edilməsi haqqında” 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri	merkezi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı			uzadılması haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	
2.7.	“Vergi partnyorluğu Sazişi”nə dəyişiklik edilməsi	- “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”	- NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı - Vergilər nazirinin “Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin İqtisadi təhlil idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin ƏVBİ və ƏVİ-nin İqtisadi	15 gün	- Vergi partnyorluğu Sazişi	-

			formasının təsdiq edilməsi barədə” 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və “Vergi partnyorluğu Sazişinin bağlanması işinin təşkili barədə” 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri	mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları			
2.8.	“Vergi partnyorluğu Sazişi”nin müddətinin uzadılması	- “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”	- NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı - Vergilər nazirinin “Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə” formasının təsdiq edilməsi barədə” 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və “Vergi partnyorluğu Sazişinin bağlanması işinin təşkili barədə” 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin İqtisadi təhlil idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	15 gün	- Vergi partnyorluğu Sazişi	-
2.9.	Gəlir və ya mənfəət vergisinin hesabının	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 74.1-ci maddəsi - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin yerli vergi	30 gün	- Gəlir və ya mənfəət vergisinin hesabının	

	verilməsi müddətinin uzadılması		əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi borcları	orqanlarının vergi borcları strukturları, MGBİ-nin, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları		verilməsi müddətinin uzadılması haqqında bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	
				strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları				
2.9-e.	Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 74.1-ci maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.62-ci bəndi - VN Kollegiyasının 30.07.2015-ci il tarixli 151705000006200 nömrəli	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	30 gün	məlumat	Tam elektronlaşdırılıb

			Qərarı ilə təsdiq edilmiş "Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu" elektron xidməti üzrə inzibati rəqlament"					
3.	LƏĞV (QEYDİYYATDAN ÇIXMA)							
3.1.	Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması							
3.1.1.	Kommersiya qurumunun və publik hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi	- "Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" - ləğvetmə barədə qərar - ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (ödəmə qabiliyyətinin olması qanunvericilikdə nəzərdə tutulmuş hallarda auditor rəyi ilə də təsdiq edilə bilər) - hüquqi şəxsin ləğv edilməsi və kreditörlərin tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd - idarəçiliyində olmayan, lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy - möhür (itmşdirsə, bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması barədə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış) - aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələri olduqda İqtisadiyyat Nazirliyinin razılığı - SC ilə bağlı müraciət daxil olduqda əlavə olaraq SC-nin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla) - səhmdarlara ümumi yığıncağın	- MM-nin 59-61-ci maddələri - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi - "Antiinhisar fəaliyyəti haqqında" 04.03.1993-cü il tarixli 526 nömrəli Qanun - "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında" NK-nin 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI- nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBI-nin və ƏVI-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBI-nin və ƏVI-nin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI- nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBI-nin və ƏVI-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBI-nin və ƏVI-nin Vergi ödəyicilərinin	5 iş günü	- Dövlət reyestrindən çıxarış	-

		<p>çağrılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş "Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış"ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti</p> <p>- təsviyyəçinin (ləğvedicinin, ləğvətmə komissiyasının üzvlərinin) şəxsiyyətini təsdiq edən sənədin surəti</p>		<p>inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), KOB evləri (publik hüquqi şəxslər istisna olmaqla)</p>	<p>dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommertiya hüquqi şəxsləri, xarici kommertiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)</p>			
3.1.2.	<p>Kommertiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması</p>	<p>- ləğvətmə balansı və qalıq əmlakın bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi barədə qərar</p> <p>- ləğvətmə balansı - qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd</p> <p>- kommertiya qurumunun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)</p> <p>- idarəçiliyində olmayan, lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy-üzərində "ləğv prosesindədir" yazılmış möhürü</p> <p>- vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə (qurum 2008-ci il 1 yanvar tarixədək vergi uçotuna alınmışdırsa)</p> <p>- SC ilə bağlı müraciət daxil olduqda əlavə olaraq SC-nin yığıncağının çağrılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla)</p> <p>- səhmdarlara ümumi yığıncağın çağrılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd</p> <p>- səhmdarlarla hesablaşmanın aparılmasını təsdiq edən sənədlər</p> <p>- səhmdar cəmiyyətlərdə səhmlərin</p>	<p>- VM-nin 34 və 158-ci maddələri</p> <p>- MM-nin 59-61-ci maddələri</p> <p>- İnzibati Xətalər Məcəlləsinin 18.8-ci maddəsi</p> <p>- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi</p> <p>- NK-nın 04.10.2012-cı il tarixli 219 nömrəli Qərarı</p> <p>- Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kommertiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları"</p> <p>- Vergilər nazirinin "Kommertiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi haqqında" 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli əmrdə dəyişiklik edilməsi haqqında" 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommertiya hüquqi şəxsləri, xarici kommertiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommertiya hüquqi şəxsləri, xarici kommertiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommertiya</p>	<p>çatışmazlıq aşkar edilmədikdə 7 iş günü</p>	<p>- Kommertiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş</p>	-

		dövriyyədən çıxarılmasına dair arayış		xidmət mərkəzləri (<i>xarici investisiyalı kommərsiya hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor</i>)	<i>hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla</i>)			
				<i>təşkilatları istisna olmaqla</i>), KOB evləri (<i>publik hüquqi şəxslər istisna olmaqla</i>)				
3.2.	Hüquqi varisliyi yenidən təşkil olunan/yeni yaranan hüquqi şəxsə keçən hüquqi şəxsin dövlət qeydiyyatının/ uçotun ləğv edilməsi	<ul style="list-style-type: none"> - "Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" - yenidən təşkil nəticəsində ləğvetmə qərarı - qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin əsli (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla) - möhür (<i>itmışdirsə, bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması barədə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış</i>) - təhvil aktı və/və ya bölünmə balansı - yenidən təşkil barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd - vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə (<i>qurum 2008-ci il 1 yanvar tarixədək vergi uçotuna alınmışdırsa</i>) - səhmlərin dövriyyədən çıxarılması barədə arayış - İqtisadiyyat Nazirliyinin razılığı <i>aktivlərinin ümumi dəyəri minimum əməkhaqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qoşulduğu və birləşdiyi halda; aktivlərinin ümumi dəyəri minimum əmək haqqı</i> 	<ul style="list-style-type: none"> - VM-nin 34 maddəsi - MM-nin 59-61-ci maddələri - İnzibati Xətalər Məcəlləsinin 18.8-ci maddəsi - "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kommərsiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları" 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommərsiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (<i>ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommərsiya hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri,</i> 	<ul style="list-style-type: none"> ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommərsiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (<i>ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommərsiya hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri,</i> 	vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldı qdan sonra 2 iş günü-	- Kommərsiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş (və ya Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş)	-

		<p>məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələri bölündüyü halda, müvafiq əmtəə bazarında payı 35%-dən çox olan təsərrüfat subyektinin yaranması ilə nəticələnersə)</p> <p>əlavə olaraq təqdim edilir (ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra):</p> <ul style="list-style-type: none"> - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə" (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda) və "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin əsli (vergi orqanından götürüldüyü halda) 		<p>nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, MGBİ-nin (yalnız qeydiyyatda olan</p>	<p>qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBI-nin və ƏVİ-nin Vergi ödəyicilərinin</p>				
		<ul style="list-style-type: none"> - "Vergi ödəyicisinin filialının nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" (təsərrüfat subyekti olduqda) - "Nəzarət-kassa aparatının qeydiyyatdan alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmıqla) - vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla) - son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi - yekun bəyannamələr - təqdim edilməmiş bəyannamələr (mövcud olduqda) 		<p>vergi ödəyiciləri üçün), BŞKSİBİ-nin, ƏVBI-nin və ƏVİ-nin inzibati binalarında yerləşən xidmət mərkəzləri</p>	<p>dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommərsiya hüquqi şəxsləri, xarici kommərsiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>				
3.3.	Vergi ödəyicisinin və onun filial, nümayəndəlik və digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması								
3.3.1.	<p>Qeyri-kommərsiya qurumunun vergi uçotundan çıxarılması</p>	<ul style="list-style-type: none"> - "Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" - qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrədən çıxarış) - qurumun ləğv edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin 	<ul style="list-style-type: none"> - VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kommərsiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv 	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri,</p>	<p>ləğv edilməsi və dövlət reyestrindən çıxarılması barədə məlumat dövlət</p>	<p>- Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş</p>	-	

		<p>əslı (<i>vergi şəhadətnaməsi itmişdirsə - yazılı məlumat</i>) əlavə olaraq təqdim edilir (<i>ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra</i>): - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə" (<i>hüquqi şəxs ƏDV qeydiyyatında olduqda</i>) və "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin əslı (<i>vergi orqanından götürüldüyü halda</i>) - "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" (<i>təsərrüfat subyekti olduqda</i>)</p>	edilməsi Qaydaları"	<p><i>MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>	<p>MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>	<p>reyestrini aparan orqandan daxil olduğu gün</p>		
		<p>- "Nəzarət-kassa aparatının qeydiyyatdan alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan çıxarılaqla</i>) - vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (<i>ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>) - son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi - yekun bəyannamələr - təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>)</p>						
3.3.2.	<p>Xarici qeyri-kommersiya hüquqi şəxsin AR-nin ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması</p>	<p>- "Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" - qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış) - qurumun ləğv edilməsi barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əslı (<i>vergi şəhadətnaməsi itmişdirsə - yazılı məlumat</i>) əlavə olaraq təqdim edilir (<i>ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra</i>): - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının</p>	<p>- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin</p>	<p>ləğv edilməsi və dövlət reyestrindən çıxarılması barədə məlumat dövlət reyestrini aparan orqandan daxil olduğu gün</p>	<p>- Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş</p>	-

		<p>ləğv olunmasına dair ərizə” (<i>hüquqi şəxs ƏDV qeydiyyatında olduqda</i>) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>)</p> <p>- “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (<i>təsərrüfat subyekti olduqda</i>)</p> <p>- “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan çıxarılaqla</i>)</p>		MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları			
		<p>- vergi ödəyicisinin aktiv bank hesablarının bağlanması dair məlumat (<i>ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>)</p> <p>- son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi</p> <p>- yekun bəyannamələr</p> <p>- təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>)</p>						
3.3.3.	Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotundan çıxarılması	<p>- “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”</p> <p>- filialın, nümayəndəliyin və ya digər bölmənin ləğv edilməsi barədə rezident hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əsli (<i>vergi şəhadətnaməsi itmişdirsə - yazılı məlumat</i>)</p> <p>əlavə olaraq təqdim edilir (ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra):</p> <p>- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (<i>hüquqi şəxs ƏDV qeydiyyatında olduqda</i>) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>)</p> <p>-“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat</p>	- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı	vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü-	- Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş	-

		<p>subyektinin (obyektinin) bağlanması haqqında arayış” (<i>təsərrüfat subyekti olduqda</i>)</p> <p>- “Nəzarət-kassa aparatının qeydiyyatda alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan çıxarılaqla</i>)</p> <p>- vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (<i>ləğv etmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>)</p>		<p>uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>	<p>və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları</p>			
		<p>- son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğv etmə balansı və ya vergi bəyannaməsi</p> <p>- yekun bəyannamələr</p> <p>- təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>)</p>						
3.3.4.	<p>İdarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi uçotundan çıxarılması</p>	<p>- “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”</p> <p>- hüquqi şəxsin ləğv edilməsini təsdiq edən sənəd</p> <p>- vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (<i>vergi şəhadətnaməsi itmişdirsə - yazılı məlumat</i>)</p> <p>əlavə olaraq təqdim edilir (<i>ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra</i>):</p> <p>- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə” (<i>ƏDV qeydiyyatında olduqda</i>) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>)</p> <p>- “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (<i>təsərrüfat subyekti olduqda</i>)</p> <p>- “Nəzarət-kassa aparatının qeydiyyatda alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan</i></p>	<p>- VM-nin 33 və 34-cü maddələri</p> <p>- Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında komməriya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü-</p>	<p>- Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş</p>	-

		<p><i>çıxarılmaqla</i>) - vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (<i>ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>) - son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi - yekun bəyannamələr - təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>)</p>						
3.3.5.	<p>Xarici dövlətin rezidentinin daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması</p>	<p>- “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə” - bölmənin ləğv edilməsi barədə xarici hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əsli (<i>vergi şəhadətnaməsi itmişdirsə - yazılı məlumat</i>)</p> <p>əlavə olaraq təqdim edilir (ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra): - “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (<i>hüquqi şəxs ƏDV qeydiyyatında olduqda</i>) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>) - “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (<i>təsərrüfat subyekti olduqda</i>) - “Nəzarət-kassa aparatının qeydiyyatdan alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla</i>) - vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (<i>ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>) - son vergi yoxlamasının</p>	<p>- VM-nin 34-cü maddəsi - Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri</p>	<p>vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü</p>	<p>- Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş</p>	-

		nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi - yekun bəyannamələr - təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>)						
3.3.6.	Fiziki şəxsin uçotdan çıxarılması	- "Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə" (<i>fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin qərarı, fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə</i>) - vergi şəhadətnaməsinin əsli (<i>vergi orqanından təhvil götürüldüyü halda</i>) (<i>vergi şəhadətnaməsi itmişdirsə - bu</i>	- VM-nin 34-cü maddəsi - VN-nin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız</i>	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və	vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa	- Fiziki şəxsin uçotdan çıxarılması haqqında bildiriş	Qismən elektronlaşdırılıb (bax 3.3.6-e nömrəli xidmətə)
		<i>barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir)</i> - torpaq mülkiyyətçiləri dəyişildikdə - torpağa dair mülkiyyət hüququnun başqa şəxslərə keçməsinə təsdiq edən sənəd -aillə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə - bələdiyyə tərəfindən verilmiş müvafiq sənəd - zəruri hallarda vərəsəlik haqqında şəhadətnamə əlavə olaraq təqdim edilir (<i>ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra</i>): - "Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə" (<i>ƏDV qeydiyyatında olduqda</i>) və "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>) - "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" (<i>təsərrüfat subyekti olduqda</i>) - "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (<i>NKA-sı olduqda</i>) (<i>POS-terminal olduqda qeydiyyatdan</i>		<i>MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, KOB evləri	BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	çatdırıldı qdan sonra 2 iş günü		

		<p><i>çıxarılaqla</i>)</p> <ul style="list-style-type: none"> - vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (<i>ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla</i>) - yekun bəyannamələr - təqdim edilməmiş bəyannamələr (<i>mövcud olduqda</i>) 						
3.3.6-e.	Fiziki şəxsin uçotdan çıxarılması	<ul style="list-style-type: none"> - Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə - vergi şəhadətnaməsinin əsli (<i>vergi orqanından təhvil götürüldüyü halda</i>) (<i>vergi şəhadətnaməsi itmişdirsə - bu barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir)</i>) 	<ul style="list-style-type: none"> - VM-nin 34-cü maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.64-cü bəndi - VN Kollegiyasının 03.05.2019-cu il tarixli 191705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" 	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	vergi orqanının da yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü	- Ərizənin qəbul edilməsi barədə bildiriş (<i>elektron kabinetə</i> göndərilir)	Qismən elektronlaşdırılıb

			- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxsin uçotdan çıxarılması" elektron xidməti üzrə inzibati rəqlament"					
3.3.7.	Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması	- "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" əlavə olaraq təqdim edilir (ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra): - "Nəzarət-kassa aparatının qeydiyyatdan alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (obyektdə quraşdırılmış	- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi	çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması	Qismən elektronlaşdırılıb (bax 3.3.7-e nömrəli xidmətə)
		NKA qeydiyyatdan çıxarılmamışdırsa (POS-terminal olduqda və qeydiyyatdan çıxarılmamışdırsa qeydiyyatdan çıxarılmamaqla)		mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri	ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		haqqında bildiriş və ya Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılmasınının təxirə salınması barədə məktub (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər)	
3.3.7-e.	Vergi ödəyicisinin	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol	- VM-nin 33 və 34-cü maddələri	İnternet Vergi İdarəsi (www.e-	DVX-nin Aparatının	çatışmazlıqlar	Vergi ödəyicisinin	Qismən elektronlaşdırılıb

	filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması	və şifrə - Ləğvlə bağlı sənədlər (<i>PDF formatında</i>)	- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret	taxes.gov.az)	İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	aşkar edilmədikdə 2 iş günü	filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması haqqında bildiriş	
			sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.18-ci bəndi - VN Kollegiyasının 03.09.2014-cü il tarixli 141705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması" elektron xidməti üzrə inzibati rəqlament"					
3.3.8.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotundan çıxarılması	- "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış" əlavə olaraq təqdim edilə bilər: - "Nəzarət-kassa aparatının qeydiyyatdan alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" (obyektdə quraşdırılmış NKA qeydiyyatdan çıxarılmamışdırsa (POS-terminal olduqda və qeydiyyatdan çıxarılmamışdırsa qeydiyyatdan çıxarılaqla)	- Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-	çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü	- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması haqqında bildiriş və ya Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər	Tam elektronlaşdırılmış (bax 3.3.8-e nömrəli xidmətə)

				bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri	nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri		təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılmasının təxirə salınması barədə məktub (<i>elektron kabinete göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə</i>)	
							<i>müraciət etməklə "Əsli ilə düzdür" möhrü vurulmuş surəti əldə edə bilər</i>)	
3.3.8-e.	Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 33-34-cü maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2- 1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR- nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.17-ci bəndi - VN Kollegiyasının	İnternet Vergi İdarəsi (www.e- taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (<i>sistem tərəfindən əmələ müddəti nəzərə alınmaqla</i> a)	- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması haqqında bildiriş (<i>elektron kabinete göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhrü vurulmuş surəti əldə edə bilər</i>)	Tam elektronlaşdırma

			07.10.2013-cü il tarixli 131705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması" elektron xidməti üzrə inzibati rəqlament"					
3.4.	Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması (e-kassalar istisna olmaqla)	- "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" - Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (<i>fiskal yaddaşın göstəricisi əks etdirilməklə</i>) - EMQ-nin və ya ENL-nin işlək	- NK-nın 28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati</i>)	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili	- çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü - vergi	- Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə bildiriş və ya NKA-nın qeydiyyatdan	Tam elektronlaşdırılıb (bax 3.4-e nömrəli xidmətə)
		vəziyyətdə olmasını təsdiq edən akt - NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (<i>baş vermiş yanğın nəticəsində NKA yanarsa vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə - ərizə ilə birlikdə müvafiq polis şöbəsinin(bölməsinin) arayışı vergi orqanına təqdim edilir</i>) Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvəlcə ola bilər.	aparılmasına dair Qaydalar"	<i>binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, KOB evləri	şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	borcu olduqda 20 gün	çıxarılmasının təxirə salınması barədə məktub (<i>elektron kabinetə göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə "Əsli ilə düzdür" möhürü vurulmuş surəti əldə edə bilər</i>)	
3.4-e.	Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması (e-kassalar istisna olmaqla)	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16.1.8 və 24.0.6-cı maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	- Dərhal (<i>sistem tərəfindən emal müddəti nəzərə alınmaqla</i>) - vergi borcu olduqda 20 gün	- Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması haqqında bildiriş (<i>elektron kabinetə göndərilir</i>)	Tam elektronlaşdırılıb

			191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.20-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və					
			qeydiyyatdan çıxarılması" elektron xidməti üzrə inzibati rəqlament"					
3.4-1-e.	E-kassanın qeydiyyatdan çıxarılması	- Gücləndirilmiş elektron imza	- VM-nin 16.1.8-ci və 24.0.6-cı maddələri - AR NK-nın 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "NKA-nın istismaları Qaydaları" - VN-nin Kollegiyasının 22.04.2019-cu il tarixli 1917050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "NKA-nın e-uçotunun aparılması Qaydası"	e-kassa.gov.az portal	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibətçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- NKA-nın qeydiyyatdan çıxarılması haqqında bildiriş (elektron kabinetə göndərilir)	Tam elektronlaşdırma
3.5-e.	POS-terminalın onlayn qeydiyyatdan çıxarılması (yalnız bank ekvayərləri üçün)	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibətçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- POS-terminalın qeydiyyatdan çıxarılması barədə məlumat	Tam elektronlaşdırma

			şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.22-ci bəndi - NK-nın 04.10.2012-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “POS-terminalın onlayn qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati rəqlament”					
3.6.	Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğvi üçün qeydiyyatın ləğvi edilməsi	- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğvi olunmasına dair ərizə” - “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (<i>vergi orqanından götürüldüyü halda</i>)	- VM-nin 158-ci maddəsi - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin və BŞLGBİ-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	- qeydiyyatın ləğvi ilə bağlı işlər 30 gün - bildirişin, Qərarın göndərilməsi (qeydiyyatın ləğvi edilməsi məqsədə müvafiq hesab edildiyi halda) 3 iş günü	- ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğvi olunması haqqında bildiriş və ya ərizənin icrasından imtina edilməsi barədə məktub (<i>elektron kabinetə göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər</i>)	Qismən elektronlaşdırılıb (bax 3.6-e nömrəli xidmətə)
3.6-e.	ƏDV məqsədləri	- Gücləndirilmiş elektron imza və ya DVX	- VM-nin 158-ci maddəsi	İnternet Vergi	DVX-nin	30 gün	ƏDV məqsədləri	Qismən

	üçün qeydiyyatın onlayn ləğv edilməsi	tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi	İdarəsi (www.e-taxes.gov.az)	Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi		üçün qeydiyyatın onlayn ləğv edilməsi haqqında bildiriş	elektronlaşdır
			şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.19-cu bəndi - VN Kollegiyasının 03.09.2014-cü il tarixli 141705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron xidməti üzrə inzibati rəqlament"					
3.7.	DVX ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi	- "Elektron sənəd mübadiləsi haqqında Ərizə"	- NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası" - Vergilər nazirinin "Normativ sənədlərin təsdiq edilməsi haqqında" 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının,	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları	2 gün	- Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında bildiriş	-

				vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları				
3.8.	“Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi	- “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”	- NK-nın “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” 19.07.2013-cü il tarixli 190	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin İqtisadi	15 gün	- “Vergi partnyorluğu Sazişi”nin ləğv edilməsi haqqında bildiriş (elektron	-
			nömrəli Qərarı - Vergilər nazirinin “Vergi partnyorluğu Sazişinin bağlanması üçün Ərizə” formasının təsdiq edilməsi barədə” 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və “Vergi partnyorluğu Sazişinin bağlanması işinin təşkili barədə” 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri	(MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	təhlil və uçota nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ və ƏVI-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları		kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)	
3.9.	Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi	- “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”	- VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri - AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız	ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları	5 gün	qeydiyyat xitam verilməsi barədə bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə	-

			görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” - VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 161705000008600 nömrəli Qərarı - Vergilər nazirinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommərsiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması	<i>MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün),</i> Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və			<i>müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)</i>	
			sisteminin tətbiqi ilə bağlı bir sıra sənəd formalarının təsdiq edilməsi və bir sıra məsələlərin həlli barədə” 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri	uçotun təşkili strukturları				
3.10.	Ticarət festivalları dövründə əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi	- “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”	- VM-nin 24.0.7-2-ci və 165.4-cü maddələri - AR Prezidentinin 20.02.2017-ci il tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommərsiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” - VN-nin Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün),</i> Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və	ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları	5 gün	qeydiyyat xitam verilməsi barədə bildiriş (<i>elektron kabinetə göndərilir</i>) (<i>Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər</i>)	-

				uçotun təşkili strukturları				
4.	Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi							
4.1.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi							
4.1.1.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər üçün)</i>	- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarname (ərizə digər şəxs tərəfindən verildikdə) - Asan İmza SIM-kartı	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri, KOB evləri	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.1-e nömrəli xidmətə)

4.1.1-e	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər üçün)</i>	- Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə"	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb
4.1.2.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(vergi ödəyicisi olan fiziki şəxslər üçün)</i>	- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - Asan İmza SIM-kartı - Vergi ödəyicisinin elektron kabinetini mövcud olmadıqda "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması"	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.2-e nömrəli xidmətə)
4.1.2-e.	Asan İmza Sim-	- Asan imza	- "Elektron imza və elektron	İnternet Vergi	DVX-nin	Sim-kart	- Asan İmza	qismən

	<p>kartı üzrə Sertifikatların verilməsi</p> <p><i>(vergi ödəyicisi olan fiziki şəxslər üçün)</i></p>	<p>- AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə";</p> <p>- AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə"</p> <p>Vergi ödəyicisinin elektron kabineti mövcud olmadıqda AsanDoc</p>	<p>sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun</p> <p>- NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı</p> <p>- Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"</p>	<p>İdarəsi (www.e-taxes.gov.az)</p>	<p>Aparatının Rəqəmsal vergi inzibatchılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları</p>	<p>yeniləndikdən sonra 1 iş günü ərzində</p>	<p>SİM-kartı üçün Təkmil sertifikatı</p> <p>- AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə</p> <p>- Sertifikatın</p>	<p>elektronlaşdırılıb</p>
		<p>formatında Asan imza ilə təsdiqlənmiş "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması"</p>					<p>aktivləşdirilməsi haqqında bildiriş</p>	
4.1.3.	<p>Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi</p> <p><i>(vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri üçün)</i></p>	<p>- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə"</p> <p>- AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə)</p> <p>- şəxsiyyəti təsdiq edən sənədin surəti</p> <p>- notariat qaydasında təsdiq edilmiş etibarnamə <i>(ərizə digər şəxs tərəfindən verildikdə)</i></p> <p>- notariat qaydasında təsdiq edilmiş fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə</p> <p>- Asan İmza SIM-kartı</p>	<p>- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun</p> <p>- NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı</p> <p>- Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"</p>	<p>Vergi ödəyicilərinə xidmət mərkəzləri <i>(MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)</i>,</p> <p>Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri, KOB</p>	<p>Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri</p>	<p>Emal müddəti nəzərə alınmaqla müraciət zamanı</p>	<p>- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı</p> <p>- AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə</p> <p>- Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş</p>	<p>qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.3-e nömrəli xidmətə)</p>

4.1.3-e.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri üçün)	- Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə"	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli	evləri İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında	qismən elektronlaşdırılıb
		AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş fiziki şəxs tərəfindən işçisinə verilən etibarnamə	əmrilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"				Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	
4.1.4.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (hüquqi şəxslərin rəhbərləri üçün)	- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - Asan İmza SIM-kartı - Vergi ödəyicisinin elektron kabinetini mövcud olmadıqda "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması"	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmrilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Bakı", "Rabitəbank", "Bank BTB və "Kapital Bank" ASC-ləri, KOB	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", Bank of Bakı", "Rabitəbank", "Bank BTB və "Kapital Bank" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.4 -e nömrəli xidmətə)

4.1.4-e	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(hüquqi şəxslərin rəhbərləri üçün)</i>	<ul style="list-style-type: none"> - Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi 	<ul style="list-style-type: none"> - "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli 	evləri İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatchılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	<ul style="list-style-type: none"> - Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında 	qismən elektronlaşdırılıb
		<ul style="list-style-type: none"> haqqında Müqavilə" - Vergi ödəyicisinin elektron kabinetini mövcud olmadıqda AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması" 	<ul style="list-style-type: none"> əmrini ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı" 				Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	
4.1.5.	Asan İmza Sim-kartı üzrə - Sertifikatların verilməsi <i>(hüquqi şəxslərin işçiləri üçün)</i>	<ul style="list-style-type: none"> - "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş hüquqi şəxsin işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmrini ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə - Asan İmza SIM-kartı 	<ul style="list-style-type: none"> - "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmrini ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı" 	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	<ul style="list-style-type: none"> - Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş 	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.5 -e nömrəli xidmətə)

				“Rabitəbank”, “Bank BTB” və “Kapital Bank” ASC-ləri, KOB evləri				
4.1.5-e.	Asan İmza Sim-kartı üzrə - Sertifikatların verilməsi <i>(hüquqi şəxslərin işçiləri üçün)</i>	- Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş “AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə” AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş “AR DVX-nin Asan	- “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat	qismən elektronlaşdırılıb
		Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə” - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş hüquqi şəxs tərəfindən işçisinə verilən etibarnamə	- Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”				xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	
4.1.6.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(dövlət və ya yerli özünüidarəetmə orqanının rəhbərləri üçün)</i>	- “AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə” - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxslər tərəfindən verildikdə) - Asan İmza SIM-kartı - Vergi ödəyicisinin elektron kabinetini mövcud olmadıqda “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması”	- “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, “Bank of Baku”,	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, öz müştəriləri üçün “Paşa Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Bank BTB” və “Kapital Bank” ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.6 -e nömrəli xidmətə)

				“Rabitəbank”, “Bank BTB” və “Kapital Bank” ASC-ləri, KOB evləri				
4.1.6-e	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının rəhbərləri üçün)	- Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş “AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə” AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş “AR DVX-nin Asan	- “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat	qismən elektronlaşdırılıb
		- Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə” - Vergi ödəyicisinin elektron kabineti mövcud olmadıqda AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması”	- Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”				xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	
4.1.7.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün)	- “AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə” - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - dövlət və ya yerli özünüidarəetmə orqanının işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə - Asan İmza SIM-kartı	- “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət”	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, öz müştəriləri üçün “Paşa Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Bank BTB” və “Kapital Bank” ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	qismən elektronlaşdırılıb (qüvvədə olan Asan imza ilə) (bax 4.1.7-e nömrəli xidmətə)

				mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri, KOB evləri				
4.1.7-e	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(dövlət və ya yerli)</i>	- Asan imza - AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə"	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatchılığı baş idarəsi, vergi orqanlarının vergi ödəyicilərinə	Sim-kart yeniləndikdən sonra 1 iş günü ərzində	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM)	qismən elektronlaşdırılıb
	<i>özünüidarəetmə orqanının işçiləri üçün)</i>	- AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə" AsanDoc formatında Asan imza ilə təsdiqlənmiş "AR DVX-nin dövlət və ya yerli özünüidarəetmə orqanının işçisinə verilən etibarnamə	təsdiq edilməsi haqqında"28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"		xidmət strukturları		tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	
4.1.8.	Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi <i>(xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün)</i>	- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanması üçün Ərizə" - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - "e-Təmsilçi" qismində tanınma barədə Ərizə" - notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən "e-Təmsilçi"-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə - şəxsiyyəti təsdiq edən sənədin surəti -	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş	-

		notariat qaydasında təsdiq edilmiş etibarnamə (<i>ərizə digər şəxs tərəfindən verildikdə</i>) - Asan İmza SIM-kartı		strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank", "Bank BTB" və "Kapital Bank" ASC-ləri, KOB evləri				
4.1.9.	AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikat xidmətlərinin göstərilməsi haqqında Ərizə" (elektron formada doldurulur) - AR DVX-nin Asan Sertifikat Xidmətləri	- "AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikat xidmətlərinin göstərilməsi haqqında Ərizə" (elektron formada doldurulur) - AR DVX-nin Asan Sertifikat Xidmətləri	- AR Prezidentinin 12.09.2017-ci il tarixli 1598 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatlarının verilməsi Qaydası"	AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları	AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları, DVX	Sənədlər daxil olduqda sonra 1 iş günü	- Asan İmza SIM-kartı üçün Təkmil sertifikatı - AR DVX-nin Asan Sertifikat Xidmətləri	Qismən elektronlaşdırılıb
	Asan İmza sertifikatlarının verilməsi	Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə) - qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti - biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotosəkil (3,5x4,5 sm ölçüdə) - etibarnamə (müraciət qeyri-rezidentin səlahiyyətli nümayəndəsi tərəfindən edildikdə) (ödəniş ərizənin doldurulması zamanı portal vasitəsilə həyata keçirilir)					Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə - Sim kart - Sim kartdan istifadəyə dair müqavilə	
4.2.	Asan İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi	- "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün Ərizə" - notariat qaydasında təsdiq edilmiş etibarnamə (<i>ərizə digər şəxs tərəfindən verildikdə</i>) - dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə dövlət hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinin qərarı	- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"	Vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", "Bank of Baku", "Rabitəbank" və "Bank BTB" ASC-ləri	Emal müddəti nəzərə alınmaqla müraciət zamanı	- Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (və ya Sertifikatın ləğv edilməsi haqqında bildiriş və ya Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş)	-

				<p>ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank" və "Bank BTB" ASC-ləri, KOB evləri</p>				
4.3.	<p>Asan İmza Sim-kartı üzrə ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi</p>	<p>- "imza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə Ərizə" - şəxsiyyəti təsdiq edən sənədin surəti - notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)</p>	<p>- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun - NK-nın "AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı - Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı"</p>	<p>Vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, "Paşa Bank", "Bank of Baku", "Rabitəbank" və "Bank BTB" ASC-ləri, KOB evləri</p>	<p>Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, "ASAN Xidmət" mərkəzləri, öz müştəriləri üçün "Paşa Bank", "Bank of Baku", "Rabitəbank" və "Bank BTB" ASC-ləri</p>	<p>Emal müddəti nəzərə alınmaqla müraciət zamanı</p>	<p>- İlkin ərizə məlumatlarında dəyişiklik edilməsi haqqında Bildiriş</p>	-
5.	SƏNƏDLƏRİN QƏBULU VƏ ARAYIŞLARIN (MƏLUMATLARIN) VERİLMƏSİ							

5.1.	Vergi ödəyicisinə arayışların verilməsi							
5.1.1.	Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVI-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları	5 iş günü	- vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış (arayışın elektron kabinetə olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb

5.1.2.	Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ya kargüzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları	5 iş günü	- Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	---	---	--	--	--	-----------	--	---------------------------

5.1.3.	Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ya kargüzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları	5 iş günü	- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə arayış (arayışın elektron kabinetə olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	---	---	--	--	--	-----------	---	---------------------------

<p>5.1.4.</p>	<p>Vergi ödəyicisinin dövryyəsi barədə arayışın verilməsi</p>	<p>- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)</p>	<p>- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzərliyin aparılması Qaydaları"</p>	<p>ya kargüzərləri ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları</p>	<p>5 iş günü</p>	<p>- Vergi ödəyicisinin dövryyəsi barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)</p>	<p>Qismən elektronlaşdırılıb</p>
----------------------	---	--	---	---	--	------------------	---	----------------------------------

5.1.5.	Vergi ödəyicisinin mükəlləfiyyətləri barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzərliyin aparılması Qaydaları"	ya kargüzərləri ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Bəyannamələridar əsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	5 iş günü	- Vergi ödəyicisinin mükəlləfiyyəti barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	--	---	--	--	---	-----------	---	---------------------------

5.1.6.	Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ya kargüzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları	5 iş günü	- Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayış (arayışın elektron kabinetinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	---	---	--	---	--	-----------	--	---------------------------

5.1.7.	Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ya kargüzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları	5 iş günü	- Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayış (arayışın elektron kabinetin olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	---	---	--	--	--	-----------	--	---------------------------

5.1.8.	Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	ya kargüzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBI-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin Könüllü vergi əmələməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGBI-nin, BŞKSİBI-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	5 iş günü	- Vergi ödəyicisinin hesabladığı və ödədiyi vergilər barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	---	---	--	--	---	-----------	--	---------------------------

5.1.9.	Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ya karguzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBI-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin Könüllü vergi əmələməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGBI-nin, BŞKSİBI-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	5 iş günü	- Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
--------	--	---	--	--	---	-----------	--	---------------------------

5.1.10.	Vergi ödəyicisinin ödədiyi işsizlikdən sığorta haqqı barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzərliyin aparılması Qaydaları"	ya kargüzərləri ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBI-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin Könüllü vergi əmələməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGBI-nin, BŞKSİBI-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	5 iş günü	- Vergi ödəyicisinin ödədiyi - işsizlikdən sığorta haqqı barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb
---------	--	---	--	--	---	-----------	--	---------------------------

				lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.1.11.	Vergi ödəyicisinin ödədiyi icbari tibbi sığorta haqqı barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBI-nin Könüllü vergi əmələməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	5 iş günü	- Vergi ödəyicisinin ödədiyi icbari tibbi sığorta haqqı barədə arayış (arayışın elektron kabinetinə olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb

				Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.1.12.	Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi <i>(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)</i>	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri <i>(MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)</i> , Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin,	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin vergi borclarının alınması strukturları, MGBİ-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları	5 iş günü	- Vergi ödəyicisinin vergi borcu barədə arayış <i>(arayışın elektron kabinetinə olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)</i>	qismən elektronlaşdırılıb (bax 5.1.12-e nömrəli xidmətə)

				ƏVBİ-nin və ƏVL-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.1.12-e.	Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.12-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu" elektron xidməti inzibati rəqlament"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	5 iş günü	- Vergi borcu barədə arayış <i>(arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)</i>	Tam elektronlaşılıb
5.1.13.	Şəxsin məcburi dövlət sosial sığorta haqqı	- Sərbəst formada müraciət ərizəsi <i>(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb</i>	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri	ərazi prinsipi nəzərə alınmaqla vergi	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR	5 iş günü	- Şəxsin məcburi dövlət sosial sığorta	Qismən elektronlaşılıb

	üzrə borcu barədə arayışın verilməsi	<i>olunmur</i>)	haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları”	ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkil strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları	DVX-nin vergi borclarının alınması strukturları, MGBI-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları		haqqı üzrə borcu barədə arayış (<i>arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir</i>)	
5.1.14.	Şəxsin işsizlikdən sığorta haqqı	- Sərbəst formada müraciət ərizəsi (<i>vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb</i>)	- VM-nin 15 və 24-cü maddələri - “Vətəndaşların müraciətləri	ərazi prinsipi nəzərə alınmaqla vergi	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR	5 iş günü	- Şəxsin işsizlikdən sığorta haqqı	Qismən elektronlaşdırılıb

	üzrə borcu barədə arayışın verilməsi	<i>olunmur</i>)	haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”	ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri	DVX-nin vergi borclarının alınması strukturları, MGBİ-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları	üzrə borcu barədə arayış (<i>arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir</i>)	
--	--------------------------------------	------------------	---	---	--	---	--

				və ya karguzarları				
5.1.15.	Şəxsin icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin vergi borclarının alınması strukturları, MGBİ-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları	5 iş günü	- Şəxsin icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayış (arayışın elektron kabinetin olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb

				şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.1.16.	Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayışın verilməsi	- Tender komissiyasına təqdim ediləcəyi qeyd edilməklə sərbəst formada müraciət ərizəsi <i>(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)</i>	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - "Dövlət satınalmaları haqqında" 27.12.2001-ci il tarixli 245-IIQ nömrəli Qanunun 6.2.5-ci maddəsi - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri <i>(MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)</i> , Naxçıvan MR DVX-nin yerli vergi orqanları, RVŞ-nin Bəyannamələrin kameral yoxlanması strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin bəyannamələrin yoxlanılması və uçotun təşkilatı şöbələri/bölmələri, MGBİ-nin İqtisadi təhlil və uçot idarəsi, BŞLGBİ-nin və BŞKSİBİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	10 iş günü	Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayış <i>(arayışın elektron kabinetinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)</i>	Qismən elektronlaşdırılıb

				arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.1.17.	Təsis paylarının yüklü olub-olmaması barədə arayışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi	- VM-nin 15 və 24-cü maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında karguzarlığın aparılması Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBI-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	5 iş günü	- Təsis paylarının yüklü olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)	Qismən elektronlaşdırılıb

5.2.	Bəyannamələrin , hesabatların, arayışların qəbulu	- bəyannamələr, hesabatlar, arayışlar	- VM-nin 72-ci maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"	mütəxəssisləri və ya karguzarları ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	Dərhal	Sənədin qəbul edilməsi barədə bildiriş	Tam elektronlaşdırılıb (bax 5.2.1-e, 5.2.2-e, 5.2.3-e və 6.27 nömrəli xidmətlərə)
------	---	---------------------------------------	---	--	---	--------	--	---

				və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları, KOB evləri				
5.2.1-e.	Elektron bəyannamənin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16 və 72-ci maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası" - NK-nin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.1-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron bəyannamənin qəbulu" elektron xidməti üzrə inzibati rəqlament"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- Bəyannamənin qəbul edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb
5.2.2-e.	Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 16 və 72-ci maddələri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- Bəyannamənin qəbul edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb

			<p>xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.10-cu bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati rəqlament”</p>		və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	a)		
5.2.3-e.	Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmaması haqqında arayışların vergi orqanına təqdim edilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	<p>- VM-nin 16 və 72-ci maddələri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- Arayışın qəbul edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb

			<p>sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.11-ci bəndi</p>					
5.3.	Şəxsi hesab və rəqəsdən çıxarışın verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət və rəqəsi tərtib edildikdə tələb olunmur)	<p>- VM-nin 87.2-ci maddəsi - “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi,</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin vergi borclarının alınması strukturları, MGBI-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları</p>	15 gün	- Şəxsi hesab və rəqəsdən çıxarış	qismən elektronlaşdırılıb (bax 5.3-e nömrəli xidmətə)

				RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.3-e.	Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 87.2-ci maddəsi - "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.13-cü bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu" elektron xidməti üzrə inzibati rəqlament"	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	15 gün	- Şəxsi hesab vərəqəsindən çıxarış <i>(elektron kabinetə göndərilir)</i>	Tam elektronlaşmış
5.4.	Üzləşmə aktının verilməsi	- Sərbəst formada müraciət ərizəsi <i>(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)</i>	- VM-nin 15.1.15-3 24.0.4-1 və 87.2-ci maddələri - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin vergi borclarının alınması	15 gün	- Üzləşmə aktı	qismən elektronlaşmış (bax 5.4-e nömrəli xidmətə)

			- Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları"	(MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya Şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları	strukturları, MGBI-nin Vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarələri/şöbələri, RVŞ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları			
5.4-e.	Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 87.2-ci maddəsi - "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	15 gün	- Üzləşmə aktı (elektron kabinete göndərilir)	Tam elektronlaşdırma

			<p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.14-cü bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
5.5.	AR-da muzzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında qəbz verilmiş	"AR-da muzzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz"	- Hasilatın Pay Bölgüsü Haqqında Sazişlərə uyğun qəbul olunmuş "Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında" Protokol və Əlavəsi	Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin və	ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri	30 gün	- AR-da muzzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi haqqında Qəbz	Qismən elektronlaşdırılıb

				BŞKSİBİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi-				
5.6.	Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışının verilməsi	<p>- Sərbəst formada müraciət ərizəsi (<i>vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur</i>)</p> <p>- dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd (<i>dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla</i>)</p> <p><i>Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar təsisçi (lər) və ya onun(onların) nümayəndəsi (ləri) tərəfindən müraciət olunduqda təqdim edilir) dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə "Dövlət rüsumu haqqında" AR-nın Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir.</i></p>	<p>- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun</p> <p>- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun</p> <p>- "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 24-cü maddəsi</p> <p>- "Dövlət rüsumu haqqında" 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri</p> <p>- Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>),</p> <p>Naxçıvan MR DVX-nin hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və</p>	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	15 gün	- Dövlət reyestrindən çıxarış	Qismən elektronlaşdırılıb

				arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.7.	Kommersiya qurumlarının və publik hüquqi şəxslərin qeydiyyat sənədlərinin dublikatının və surətlərinin verilməsi	- Sərbəst formada müraciət ərizəsi <i>(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət verəqəsi tərtib edildikdə tələb olunmur)</i> <i>(Qeydiyyat şəhadətnaməsi yararsız hala düşdükdə, həmin şəhadətnamə müraciətə əlavə edilir. Qeydiyyat şəhadətnaməsinin dublikatı "Dövlət rüsumu haqqında" AR-nin Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir)</i>	- "Dövlət rüsumu haqqında" 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20-ci maddəsi - "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri <i>(MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)</i> , Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, "ASAN Xidmət" mərkəzləri (yalnız şəhadətnamənin yeni nüsxəsi) (ərazi prinsipi nəzərə alınmamaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri	- 15 gün	- Sənədlərin yeni nüsxələri və surətləri	Qismən elektronlaşdırılıb

				və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.8.	Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi	- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)	- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - VN Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" - Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, "ASAN Xidmət" mərkəzləri (yalnız şəhadətnamənin yeni nüsxəsi) (ərazi prinsipi nəzərə alınmamaqla), Naxçıvan MR DVX-nin struktur	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin İqtisadi təhlil və uçota nəzarət idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi/şöbəsi, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları,	- 15 gün - Şəhadət namənin yeni nüsxəsi – 2 gün	- Sənədlərin yeni nüsxələri (vergi bəyannamələrinin (hesabatların) surətləri)	Qismən elektronlaşdırılıb

				bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları	RVŞ-lərin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları			
5.9.	“Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında” Sertifikatın verilməsi	- Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokollarda nəzərdə tutulmuş ərizə, müqavilə	- Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokol	MGBİ-nin Vergi ödəyicilərinə xidmət mərkəzi və MGBİ-nin Sənədlərlə iş şöbəsi	MGBİ-nin Bəyannamələr idarəsi	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü	- Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat	Tam elektronlaşdırma (bax 5.9-e nömrəli xidmətə)
5.9-e	“Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında” Sertifikatın verilməsi	Gücləndirilmiş elektron imza	- Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokol - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən əməli müddəti nəzərə alınmaqla)	- Sertifikatın qəbul edilməsi haqqında bildiriş	Tam elektronlaşdırma

			nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.69-cu bəndi					
5.10.	Rezidentlik sertifikatının verilməsi (DTA-01 Forması)	Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01)	<p>- VM-nin 24-cü maddəsi</p> <p>- VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (<i>MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün</i>),</p> <p>Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri , Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)</p>	- Rezidentlik sertifikatı	Tam elektronlaşdırılmış (bax 5.10-e nömrəli xidmətə)

				nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.10-e.	Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01 Forması)	- Gücləndirilmiş elektron imza	- VM-nin 24-cü maddəsi - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları" və müvafiq sənədlərin doldurulması qaydaları	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)	- Rezidentlik sertifikatı	Tam elektronlaşdırılıb
5.11.	Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi (DTA-02 Forması)	- "Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair" Ərizə (DTA-02 Forması) - digər dövlətdə vergilərin ödənilməsinə təsdiq edən sənədlər	- VM-nin 127-ci maddəsi - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları" və müvafiq sənədlərin doldurulması qaydaları	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)	- DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb (bax 5.11-e nömrəli xidmətə)

				<p>yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri ,Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları</p>				
5.11-e	<p>“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 forması)</p>	- Gücləndirilmiş elektron imza	<p>- VM-nin 127-ci maddəsi - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları</p>	<p>İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)</p>	- DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş	Tam elektronlaşdırma
5.12.	<p>Beynəlxalq müqavilədə nəzərdə tutulmuş</p>	- “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma	<p>- VM-nin 24-cü maddəsi - VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 171705000009300 nömrəli</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur</p>	<p>Sənədlər daxil olduğu gündən</p>	Razılıq məktubu	Tam elektronlaşdırma (bax 5.12-e nömrəli)

<p>azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi (DTA-03 Forması)</p>	<p>və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması) - Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı - gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedicə sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş (leqallaşdırılmış) surətləri Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedicə sənədlər əsasən aşağıdakılardır: - Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipiyentin dövlət və ya hökumət institutu olması tələb edilsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyektinin hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyektinin hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə</p>	<p>Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları</p>	<p>xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Beyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları</p>	<p>bölmələri, MGBI-nin Beyannamələr idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Beyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları (DVX-nin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəyi əsasında)</p>	<p>sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)</p>		<p>xidmətə)</p>
--	--	---	--	--	---	--	-----------------

		<p>aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.</p>						
5.12-e	<p>“Qeyri-rezidentin Azərbaycan Respublikasında əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması)</p>	<p>- Gücləndirilmiş elektron imza</p>	<p>- VM-nin 24-cü maddəsi</p> <p>- VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları</p>	<p>İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları (DVX-nin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəyi əsasında)</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 20 iş günü (əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü uzadıla bilər)</p>	<p>- Razılıq məktubu</p>	<p>Tam elektronlaşdırma</p>
5.13.	<p>Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında əldə edilmiş vergilərin təsdiqi</p>	<p>- “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiqi haqqında Ərizə” (DTA-04 Forması)</p> <p>- Azərbaycan Respublikasında əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş</p>	<p>- VM-nin 24-cü maddəsi</p> <p>- VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin</p>	<p>Sənədlər daxil olduğu gündən sonra 20 iş günü</p>	<p>“Ödənilmiş vergilər haqqında” arayış</p>	<p>Tam elektronlaşdırma (bax 5.13-e nömrəli xidmətə)</p>

<p>edilməsi (DTA-04 Forması)</p>	<p>(tutulmuş) vergilərlə bağlı bütün təsdiqedicə sənədlər (müqavilələr, ödəniş tapşırıqları və s.). Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedicə sənədlər əsasən aşağıdakılardır:</p> <ul style="list-style-type: none"> - Göstərilmiş xidmətlərdən gəlir: müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsini və onların müddətlərini təsdiq edən sənədlər, verginin faktiki ödənilməsini təsdiq edən sənədlər (vergi agentindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Dividend: iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, dividendin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən dividenddən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agentindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Faiz: borc müqaviləsi, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agentindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Royalti: royalti obyektinə olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agentindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər; - Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə 	<p>digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı "Qaydaları" və müvafiq sənədlərin doldurulması qaydaları</p>	<p>(MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları</p>	<p>Bəyannamələr idarəsi, BŞLGBI-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri</p>				
----------------------------------	--	---	--	--	--	--	--	--

		məsələyə aidiyyəti olan bütün digər sənədlər. Qeyd: DTA-04 Forması hər bir gəlir növü və hər bir gəlir ödəyən şəxs üzrə ayrılıqda təqdim edilir.						
5.13-e	“Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (DTA-04 Forması)	- Gücləndirilmiş elektron imza	- VM-nin 24-cü maddəsi - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı. Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü	– “Ödənilmiş vergilər haqqında” arayış	Tam elektronlaşdırılıb
5.14.	Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması (DTA-05 Forması)	- “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizə” (DTA-05 Forması) - Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı - gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedicilərin sənədlər Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedicilərin sənədlər əsasən aşağıdakılardır: - Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər	- VM-nin 87-ci maddəsi - NK-nın 23.02.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı. Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkil şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları (DVX-nin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü	Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə Rəy	Tam elektronlaşdırılıb (bax 5.14-e nömrəli xidmətə)

		<p>sənədlər;</p> <p>- Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyektı olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyektı olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;</p> <p>- Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.</p>		<p>İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVL-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları</p>	baş idarəsinin rəyi əsasında)			
5.14-e.	Qeyri-rezidentin Azərbaycan Respublikasında əldə etdiyi gəlirindən artıq tutulmuş	- Gücləndirilmiş elektron imza	- VM-nin 24-cü maddəsi - VN Kollegiyasının 12.06.2017-ci ilə tarixli 171705000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ilə	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələri, MGBİ-nin	Sənədlər daxil olduğu gündən sonra 20 iş günü	- Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə Rəy	Tam elektronlaşdırılıb

	vergilərin geri qaytarılması haqqında” Ərizə (DTA-05 Forması)		digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları		Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları (DVX-nin Aparatının Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəyi əsasında)			
5.15.	Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının bütcdədən qaytarılması barədə rəyin verilməsi	- “Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə” - “Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə” və dövlət əmlakının özəlləşdirilməsinin başa çatmasını təsdiq edən sənədlər	- VM-nin 87-ci maddəsi - NK-nın 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” - Vergilər nazirinin 04.11.2019-cu il tarixli 1917040101387000 nömrəli əmri ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, MGBİ-nin Bəyannamələr idarəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin İqtisadi təhlil və	- Vergilər üzrə rəy və ərizənin surəti ərizə daxil olduğu tarixdən - azı 50 faizi ƏDV-yə sıfır (0) dərəcəsi	- Vergilər üzrə rəy yerli maliyyə orqanına rəy (yerli maliyyə orqanına və vergi ödəyicisinə, məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə rəy sosial təminatı və müdafiəni	Qismən elektronlaşdırılıb (bax 5.15-e nömrəli xidmətə) (yalnız vergilər üzrə)
			dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının bütcdədən qaytarılması və digər borcların ödənilməsi hesabına aid edilməsi”	üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları, Naxçıvan MR DVX-nin struktur	bütcdə proqnozunun icrasına nəzarət idarələri, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və bütcdə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları	ilə cəlb olunan əməliyyatlar aparan ƏDV ödəyicisi üzrə 12 gün, digər ƏDV ödəyiciləri üzrə 3 ay, ƏDV	həyata keçirən orqana göndərilir)	

				<p>bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları</p>		<p>ödəyicisi olmayan digər vergi ödəyiciləri üzrə 25 gün - Məcburi dövlət sosial və işsizlikdə sığorta haqları üzrə rəy və ərizənin surəti ərizənin daxil olduğu tarixdən 20 gün</p>		
5.15-e	<p>Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların vergi ödəyicilərinə qaytarılması məqsədi ilə müraciətlərin qəbul edilməsi</p>	<p>- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə</p>	<p>- VM-nin 87.4-cü və 179-cu maddələri - NK-nın 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-</p>	<p>İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)</p>	<p>DVX-nin Aparatının Rəqəmsal vergi inzibətçiliyi baş idarəsi</p>	<p>dərhal <i>(sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)</i></p>	<p>- müraciətin qəbul edilməsi barədə bildiriş</p>	<p>Tam elektronlaşdırma</p>

			nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.67-ci bəndi					
5.16.	Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətlərin qəbulu	- yazılı müraciət - təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində zərər dəydikdə: hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları - vergini bir dəfəyə ödədiyi təqdirdə iflasa uğramaq təhlükəsi olduqda: müraciət tarixinə kassada, bank hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışlar	- VM-nin 85.6-cı maddəsi - “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun - Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin vergi borclarının məcburi alınması, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi,	ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin struktur bölmələrinin Vergi borclarının məcburi alınması strukturları, MGBİ-nin, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları	30 gün	- “Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında Qərar”	Qismən elektronlaşdırılıb

				RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.17.	Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi	<p>- Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə ərizə</p> <p>- qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər</p> <p>- vergi tutulan əməliyyat üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair qeydlər</p> <p>- qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar</p> <p>- dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd (ərizəyə və sənədlərə baxıldıqdan sonra vergi orqanı tərəfindən edilmiş yazılı və ya şifahi məlumatdan sonra)</p>	<p>- VM-nin 13.2.49-1-ci, 55.1.3-1-ci və 77-1-ci maddələri</p> <p>- "İnzibati icraat haqqında" 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanun</p> <p>- Vergilər nazirinin 02.02.2017-ci il tarixli 1717040100161300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış işçi qrupunun fəaliyyətinin təşkili Qaydaları"</p>	<p>ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBI-da uçotda olan vergi ödəyiciləri üçün),</p> <p>Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBI-nin Sənədlərlə iş şöbəsi, BŞLGBI-nin, BŞKSİBI-nin, ƏVBI-nin və ƏVI-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi,</p>	Vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış işçi qrupu	30 iş günü	Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar	Tam elektronlaşdırma (bax 5.17-e nömrəli xidmətə)

				RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları				
5.17-e.	Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 13.2.49-1-ci, 55.1.3-1-ci və 77-1-ci maddələri - "İnzibati icraat haqqında" 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanun - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.68-ci bəndi	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	30 iş günü	Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar	Qismən elektronlaşdırılıb
5.18.	"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" in verilməsi	- "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz alınması üçün ərizə" - ödəniş sənədi (DVX-nin proqram təminatında ödəniş barədə məlumat mövcud olduqda tələb olunmur)	- VM-nin 24.0.6-1-ci, 220.10-cu, 220.11-ci və 221.8-ci maddələri - VN-nin Kollegiyasının 12.01.2017-ci il tarixli 1717050000001700 nömrəli Qərarı - DVX-nin "Vergilər Nazirliyinin 19.01.2017-ci il tarixli 1717040100100400 nömrəli əmri ilə təsdiq olunmuş "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında	vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin vergi ödəyicilərinə	vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBI-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR DVX-nin struktur bölmələrinin vergi ödəyicilərinə xidmət və uçotun	Dərhal	- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz	Tam elektronlaşdırılıb (bax 5.18.-e nömrəli xidmətə)

			qəbz"ın alınması üçün ərizə və ərizənin doldurulması Qaydasının yeni redaksiyada təsdiq edilməsi haqqında" 28.09.2020-ci il tarixli 2017040100662500 nömrəli əmri	xidmət bölmələri, RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Naxçıvan MR DVX-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasiya işləri üzrə mütəxəssisləri, MGBİ-nin Sənədlərlə iş şöbəsi, BŞLGBİ-nin, BŞKSİBİ-nin, ƏVBİ-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya karguzarları	təşkili strukturları			
5.18-e	"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"ın onlayn verilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 24.0.6-1-ci, 220.10-cu, 220.11-ci və 221.8-ci maddələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.66-cı bəndi - VN-nin "Vergi inzibatçılığının	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı, baş idarəsi və İqtisadi təhlil və uçota nəzarət baş idarəsi	Dərhal	- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)	Tam elektronlaşdırılıb

			<p>təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Kollegiyasının 12.01.2017-ci il tarixli 171705000001700 nömrəli Qərarı</p> <p>- VN Kollegiyasının 18.08.2018-ci il 1817050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi” elektron xidməti üzrə inzibati rəqlament” DVX-nın “Vergilər Nazirliyinin 19.01.2017-ci il tarixli 1717040100100400 nömrəli əmri ilə təsdiq olunmuş “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması üçün ərizə və ərizənin doldurulması Qaydasının yeni redaksiyada təsdiq edilməsi haqqında” 28.09.2020-ci il tarixli 2017040100662500 nömrəli əmri</p>					
6.	DİGƏR ELEKTRON XİDMƏTLƏR							
6.1-e.	Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması	- Gücləndirilmiş elektron imza	<p>- VM-nin 175-ci maddəsi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 30.12.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	-digər vergi ödəyicisi nin ƏDV sub-uçot hesabına köçürmə dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşdırma

			<p>üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.3-cü bəndi - VN Kollegiyasının 24.12.2012-ci il 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati rəqlament”</p>			<p>- dövlət büdcəsinin əvəzləşdirilməsi iş günü saat 11:30-dək proqram təminatının da təsdiq edildikdə həmin gün - saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatının da təsdiq edildikdə növbəti iş günü</p>		
6.2-e.	Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	<p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (<i>sistem tərəfindən emal müddəti nəzərə alınmaqla</i>)	- Mədxil qəbzi	Tam elektronlaşdırılıb

			şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.8-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati rəqlament”					
6.3-e.	“Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- VM-nin 151-ci maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.60-cı bəndi - VN Kollegiyasının 22.04.2014-cü tarixli 141705000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın təqdim edilməsi” elektron xidməti üzrə inzibati rəqlament”	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın qəbul edilməsi haqqında bildiriş	Tam elektronlaşdırılıb
6.4-e.	AR-da	- gücləndirilmiş elektron imza	- AR Prezidentinin	İnternet Vergi	DVX-nin	-	dərçolunma	Tam

	<p>kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditörərin tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunma faktını təsdiq edən sənədin verilməsi</p>		<p>23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - AR Prezidentinin 27.12.2013-cü il tarixli 62 nömrəli Fərmanının 3.1-ci bəndi - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.59-cu bəndi - VN Kollegiyasının 22.04.2014-cü tarixli 141705000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş "AR-da kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditörərin tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunma faktını təsdiq edən sənədin verilməsi" elektron xidməti üzrə inzibati rəqlament"</p>	İdarəsi (www.e-taxes.gov.az)	Aparatının Dövlət qeydiyyatı baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	<p>müraciətin qəbulu dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)</p> <p>- dərc olunma faktını təsdiq edən sənədin verilməsi "Vergilər" qəzetində məlumat dərc edildiyi gün</p>	faktını təsdiq edən sənəd	elektronlaşdırılıb
6.5-e.	DVX-ə göndərilmiş müraciətlərin, sorğuların və məktubların	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- "İnformasiya əldə etmək haqqında" Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Sənədlərlə iş və müraciətlərə baxılması	dərhal (sistem tərəfindən emal müddəti)	Müraciət etmiş şəxslər DVX-ə göndərdiyi müraciətin icra vəziyyəti barədə	Tam elektronlaşdırılıb

	icrasının müraciət edən tərəfindən onlayn izlənməsi		nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.23-cü bəndi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.35-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "VN-nə göndərilmiş müraciətlərin, sorğuların və məktublərin icrasının müraciət edən tərəfindən onlayn izlənməsi" elektron xidməti üzrə inzibati rəqləment"		(Katiblik) baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	nəzərə alınmaqla)	məlumatı onlayn rejimdə əldə edir	
6.6-e.	Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	- "Dövlət satınalmaları haqqında" 27.12.2001-ci il tarixli 245-IIQ nömrəli Qanun; - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (<i>sistem tərəfindən emal müddəti nəzərə alınmaqla</i>)	- Tender məlumatlarının göndərilməsini təsdiqləyən Bildiriş	Tam elektronlaşdırılıb

			<p>1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.36-cı bəndi - DVX Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
6.7-e.	Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin "Elektron xidmətlər" bölməsinin "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi" altbölməsinə daxil olması)	<p>- VM-nin 24 və 30-cu maddələri - "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.23-cü bəndi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşdırılıb

			<p>yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi</p> <p>Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.44-cü bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi" elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.8-e.	Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin “Elektron xidmətlər” bölməsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” altbölməsinə daxil olması)	<p>- VM-nin 24 və 30-cu maddələri</p> <p>- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 18-ci maddəsi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bezi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Dövlət qeydiyyatı baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşdır

			<p>yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.45-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.9-e.	ƏDV ödəyiciləri barədə məlumatların verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin “Elektron xidmətlər” bölməsinin “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” altbölməsinə daxil olması)	<p>- VM-nin 24 və 30-cu maddələri</p> <p>- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.46-cı</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşılıb

			<p>bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "ƏDV ödəyiciləri barədə məlumatların verilməsi" elektron xidməti üzrə inzibati reqlament"</p>					
6.10-e.	İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin "Elektron xidmətlər" bölməsinin "İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi" altbölməsinə daxil olması)	<p>- VM-nin 24 və 30-cu maddələri - "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.23-cü bəndi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.43-cü bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti ilə məşğul</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşdırılıb

			olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”					
6.11-e.	Büdcə rekvizitləri barədə məlumatın verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin “Elektron xidmətlər” bölməsinin “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” altbölməsinə daxil olması)	<ul style="list-style-type: none"> - VM-nin 24-cü maddəsi - “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.41-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati rəqlament” 	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının İqtisadi təhlil və uçota nəzarət baş idarəsi, Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşib
6.12-e.	Kommersiya hüquqi şəxsin adının	-	<ul style="list-style-type: none"> - MM-nin 50.2 və 50.3-cü maddələri - “İnformasiya əldə etmək 	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Dövlət qeydiyyatı	Dərhal (sistem tərəfindən)	-	Tam elektronlaşib

	unikallığının yoxlanılması		<p>haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.47-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati rəqlament”</p>		baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	ən emal müddəti nəzərə alınmaqla)		
6.13-e.	Fiziki və hüquqi şəxslərlə sual-cavab	Sənəd tələb olunmur (<i>müraciət edənin soyadı, adı, atasının adı, elektron poçt ünvanı, yaşadığı şəhər (rayon), ünvanı və ya işlədiyi yer, telefonu, e-mail, VÖEN (olduqda) qeyd olunmalıdır</i>)	<p>- VM-nin 15-ci və 24-cü maddələri</p> <p>- “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Media və kommunikasiya idarəsi	<p>- 15 iş günü</p> <p>- əlavə araşdırılma tələb edilərsə 30 iş günü</p>	- cavab (<i>DVX-in rəsmi internet sahifəsinin “Sual-cavab” bölməsində yerləşdirilir</i>)	Tam elektronlaşdırılıb

			<p>və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.54-cü bəndi</p> <p>- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.14-e.	DVX-yə müraciət	Sənəd tələb olunmur <i>(müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, doğum tarixi, telefon nömrəsi, elektron poçt ünvanı qeyd olunmalıdır)</i>	<p>- “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun 1, 6-10, 12 və 14-cü maddələri</p> <p>- “İnzibati icraat haqqında” 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanunun 20, 52 və 78-ci maddələri</p> <p>- “Korrupsiyaya qarşı mübarizə haqqında” 13.01.2004-cü il tarixli 580-IIQ nömrəli Qanunun 4.1-ci bəndi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.20 və 3.0.24-cü bəndləri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi, Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	- “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən baxıldıqda 15 iş günündən 30 iş gününədək (Qanunda müəyyən edilmiş hallarda 30 iş günü	- rəsmi cavab məktubu	Tam elektronlaşdır

			<p>nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bezi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.55-ci bəndi</p>			<p><i>uzadıla bilər)</i></p> <p>"İnzibati icraat haqqında" Qanuna əsasən baxıldıqda 30 gün <i>(əlavə araşdırma tələb olunarsa icra müddəti qanunvericiliklə müəyyən edilmiş müddətə uzadıla bilər (Qanunda müəyyən edilmiş hallarda hər dəfə 30 gün olmaqla 2 dəfə uzadıla bilər)</i></p> <p>Korrupsiya ilə əlaqədar hüquqpozumlarla bağlı müraciətlər üzrə - 20 iş günü <i>(əlavə</i></p>	
--	--	--	--	--	--	--	--

						<i>material ar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəlmiş hallarda bu müddət daha 10 iş günü uzadıla bilər</i>		
6.15-e.	Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi	Sənəd tələb olunmur (<i>müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, doğum tarixi, telefon nömrəsi, elektron poçt ünvanı qeyd olunmalıdır</i>)	<p>- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun 1, 6-10, 12 və 14-cü maddələri</p> <p>- "İnzibati icraat haqqında" 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanunun 20, 52 və 78-ci maddələri</p> <p>- "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 4.1-ci bəndi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.20-ci və 3.0.24-cü bəndləri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi, Daxili təhlükəsizlik baş idarəsi, Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	<p>- "Vətəndaşların müraciətləri haqqında" Qanuna əsasən baxıldıqda 15 iş günündən 30 iş gününədək (Qanuna əsasən müəyyən edilmiş hallarda 30 iş günü uzadıla bilər)</p> <p>"İnzibati icraat haqqında" Qanuna əsasən baxıldıqda</p>	- rəsmi cavab məktubu	Tam elektronlaşdırılıb

			<p>hakimiyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.37-ci bəndi</p> <p>- VN Kollegiyasının 30.07.2015-ci il tarixli 151705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”</p>			<p>a 30 gün (əlavə araşdırma tələb olunarsa icra müddəti qanunvericiliklə müəyyən edilmiş müddətə uzadıla bilər (Qanunda müəyyən edilmiş hallarda hər dəfə 30 gün olmaqla 2 dəfə uzadıla bilər)</p> <p>Korrupsiya ilə əlaqədar hüquqpozma halları ilə bağlı müraciətlər üzrə - 20 iş günü (əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda bu</p>		
--	--	--	---	--	--	--	--	--

						<i>müddət daha 10 iş günü uzadıla bilər</i>		
6.16-e.	Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi	Sənəd tələb olunmur (<i>müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, doğum tarixi, telefon nömrəsi, elektron poçt ünvanı qeyd olunmalıdır</i>)	<p>- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun 1, 6-8, 10, 12 və 14-cü maddələri</p> <p>- "İnzibati icraat haqqında" 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanunun 20, 52 və 78-ci maddələri</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.20-ci və 3.0.24-cü bəndləri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.38-ci bəndi</p> <p>- vergilər nazirinin 09.12.2015-ci il tarixli 1517040101840800 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi, İnsan resursları baş idarəsi, Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatchılığı baş idarəsi	<p>- "Vətəndaşların müraciətləri haqqında" Qanuna əsasən baxıldıqda 15 iş günündən 30 iş gününədək (<i>Qanuna müəyyən edilmiş hallarda 30 iş günü uzadıla bilər</i>)</p> <p>"İnzibati icraat haqqında" Qanuna əsasən baxıldıqda 30 gün (<i>əlavə araşdırma tələb olunarsa icra müddəti qanunvericiliklə müəyyən edilmiş müddətə</i>)</p>	- rəsmi cavab məktubu	Tam elektronlaşdırılıb

			- VN Kollegiyasının 30.07.2015-ci il tarixli 151705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi" elektron xidməti üzrə inzibati rəqlament"			<i>uzadıla bilər (Qanunda müəyyən edilmiş hallarda hər dəfə 30 gün olmaqla 2 dəfə uzadıla bilər)</i>		
6.17-e.	Vətəndaşların vergi orqanlarında qəbula yazılması	Sənəd tələb olunmur <i>(müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, doğum tarixi, telefon nömrəsi, elektron poçt ünvanı qeyd olunmalıdır)</i>	- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun 11-ci, 12-ci və 14-cü maddələri - "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.19 və 3.0.20-ci bəndləri - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi, Media və kommunikasiya idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	qəbulun həyata keçirilmə tarixi vətəndaşın formanı doldurduğu zaman qəbul üçün seçdiyi tarix ilə tənzimlənilir	-	Tam elektronlaşdırılıb

			xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.40-cı bəndi					
6.18-e.	Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet səhifəsinin “Elektron xidmətlər” bölməsinin “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” altbölməsinə daxil olması)	- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi - AR Prezidentinin 15.04.2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bezi tədbirlər haqqında” Fərmanının 2 və 2- 1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR- nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.57-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş	İnternet Vergi İdarəsi (www.e- taxes.gov.az)	DVX-nin Aparatının İnsan resursları baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (<i>sistem tərəfində n emal müddəti nəzərə alınmaql a</i>)	-	Tam elektronlaşdır

			“Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”					
6.19-e.	Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu	Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu qeyd olunmalıdır. Müsəbiqə Komissiyasının qərarına əsasən müvafiq sənədlərin surətləri tələb oluna bilər.	<p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.56-cı bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati rəqlament”</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının İnsan resursları baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	3 gün	bildiriş	Tam elektronlaşılıb
6.20-e.	Vergi kalkulyatoru	Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet sahifəsinin “Elektron xidmətlər” bölməsinin “Vergi kalkulyatoru” altbölməsinə daxil olması)	<p>- VM-nin 24-cü maddəsi</p> <p>- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	-	Tam elektronlaşılıb

			<p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.42-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi kalkulyatoru" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
6.21-e.	Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması	Sənəd tələb olunmur (195 Çağrı Mərkəzinə müraciət (müraciət vərəqəsi tərtib edilərsə: müraciət edən haqqında məlumat (adı, atasının adı, soyadı, VÖEN (varsa), telefon nömrəsi, ünvanı)	<p>- VM-nin 15 və 24-cü maddələri</p> <p>- "Vətəndaşların müraciətləri haqqında" 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun</p> <p>- "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.20 və 3.0.24-cü bəndləri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	<p>- Dərhal</p> <p>-müraciət vərəqəsi tərtib edildikdə 15 iş günü</p> <p>- əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciət 30 iş günü</p>	-	Qismən elektronlaşdırılıb

			<p>və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 25.02.2015-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.48-ci bəndi</p> <p>- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.22-e.	<p>Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu</p>	<p>Sənəd tələb olunmur (195 Çağrı Mərkəzinə müraciət (şikayət) edən haqqında məlumat (adı, atasının adı, soyadı, VÖEN (varsa), telefon nömrəsi, ünvanı)</p>	<p>- “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunun 1-ci və 15-ci maddələri</p> <p>- “İnzibati icraat haqqında” 21.10.2005-ci il tarixli 1036-IIQ nömrəli Qanunun 20-ci maddəsi</p> <p>- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi və DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	Dərhal	Rəsmi cavab məktubu	Qismən elektronlaşdırılıb

			<p>Əsasnaməsi”nin 3.0.20-ci və 3.0.24-cü bəndləri</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 25.02.2015-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.49-cu bəndi</p> <p>- N Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.23-e.	Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi	Sənəd tələb olunmur (195 Çağrı Mərkəzinə qeyri-iş günlərində və qeyri-iş saatlarında müraciət)	<p>- VM-nin 15 və 24-cü maddələri</p> <p>- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi və DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	Dərhal	-	Tam elektronlaşdırılıb

			<p>23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.50-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
6.24-e.	Vergi borcu barədə məlumatın verilməsi	Sənəd tələb olunmur (195 Çağrı Mərkəzinə və ya www.taxes.gov.az saytına müraciət və VÖEN-in daxil edilməsi)	<p>- VM-nin 24 və 30.2.5-ci maddələri</p> <p>- "İnformasiya əldə etmək haqqında" 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra</p>	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az), DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	Dərhal	-	Tam elektronlaşib

			<p>hakimiyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.51-ci bəndi</p> <p>- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati rəqlament”</p>					
6.25.1-e.	<p>Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması</p> <p>(abunəçilər üçün)</p>	<p>Sənəd tələb olunmur (xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes yığmaqla nömrə qeydiyyatdan keçirilməlidir. Abunə olmaq üçün start (bir nömrədən bir neçə vergi ödəyicisi (VÖEN) qeydiyyatdan keçirildikdə müvafiq VÖEN və start) yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir)</p>	<p>- VM-nin 24-cü maddəsi</p> <p>- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-İIQ nömrəli Qanunun 10-cu maddəsi</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.52-ci bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi və DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	məlumatlar əməliyyatın həyata keçirildiyi gündən sonrakı gün	-	Tam elektronlaşdırılıb

			“Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati rəqlament”					
6.25.2-e.	Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması (abunəçi olmayanlar üçün)	Sənəd tələb olunmur (xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes yığmaqla nömrə qeydiyyatdan keçirilməlidir. Xidmətdən istifadə etmək üçün nömrə qeydiyyatdan keçirildikdən sonra 8195-ə SMS göndərilməlidir)	- VM-nin 24-cü maddəsi - “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.52-ci bəndi - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati rəqlament”	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	dərhal (əvvəlki günün məlumatları)	-	Tam elektronlaşdırılıb
6.26-e.	Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş	Sənəd tələb olunmur (qeyri-iş saatında 195 Çağrı Mərkəzinə müraciət edilərək təkrar əlaqə yaradılacaq stasionar telefon nömrəsinin daxil edilməsi)	- VM-nin 24-cü maddəsi - “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi və DVX-nin Aparatının Rəqəmsal vergi	- müraciətin qəbulu dərhal - əlaqənin saxlanılması	-	Tam elektronlaşdırılıb

	şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu		<p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.53-cü bəndi</p> <p>- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu" elektron xidməti üzrə inzibati rəqlament"</p>		inzibatçılığı baş idarəsi	ı növbəti iş günü		
6.27-e.	Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi (I, II və III rüblər üzrə)	Asan İmza və İstifadəçi İD	<p>- VM-nin 16 və 72-ci maddələri</p> <p>- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi, DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi və DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal (ASAN imza vasitəsilə əməliyyatların təsdiqlənməsi və sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)	- bəyannamənin göndərilməsi barədə vergi ödəyicisinin mobil telefonuna SMS	Qismən elektronlaşdırılıb

			<p>1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.61-ci bəndi - VN Kollegiyasının 30.07.2015-ci il tarixli 151705000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi" elektron xidməti üzrə inzibati rəqlament"</p>					
6.28-e.	Çağrı Mərkəzində buraxılmış zənglər üzrə əks əlaqə yaradılaraq xidmətin göstərilməsi	Sənəd tələb olunmur (Müraciət edən şəxs 10 saniyədən çox xətdə gözləyərək dəstəyi asmış və sonradan təkrar zəng edərək xidmətdən istifadə etməmişdirsə)	<p>- VM-nin 24-cü maddəsi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2-ci bəndi - NK-nın 25.02.2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydası" - VN Kollegiyasının 24.12.2012-ci il tarixli 121705000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimə əlaqə yaradılması barədə müraciətinin qəbulu" elektron xidməti üzrə inzibati</p>	DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	Gün ərzində	-	Qismən elektronlaşib

6.29-e.	Hazır sənəd barədə məlumatın verilməsi	Sənəd tələb olunmur	<p>reqlament”</p> <ul style="list-style-type: none"> - VM-nin 24 və 30.2.5-ci maddələri - “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 10-cu maddəsi - AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü bəndi - AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri - NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.65-ci bəndi - VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hazır sənəd barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament” 	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Vergi ödəyicilərinə xidmət baş idarəsi, Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal	-	Tam elektronlaşdırılıb
6.30-e.	Digər vergi ödəyicisinə onlayn müraciət	- Gücləndirilmiş elektron imza və ya DVX tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə	-	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal	-	Tam elektronlaşdırılıb

6.31-e.	Asan imza istifadəçi ID-sinin dəyişdirilməsi	Sənəd tələb olunmur (www.asanimza.az saytına və ya 195-Çağrı Mərkəzinə müraciət)	<p>- "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanunu</p> <p>- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli "Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının 2 və 2-1-ci hissələri</p> <p>- AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257-ci nömrəli Sərəncamının 2.11-ci bəndi</p> <p>- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.63-cü bəndi</p> <p>- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 171705000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Asan imza istifadəçi ID-sinin dəyişdirilməsi" elektron xidməti üzrə inzibati rəqlament"</p>	www.asanimza .az, DVX-nin Çağrı Mərkəzi (195)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, DVX-nin Çağrı Mərkəzi Baş İdarəsi	3-5 dəqiqə	İstifadəçi ID-sinin dəyişdirilməsi (Çağrı Mərkəzi vasitəsilə edildikdə əlavə olaraq SMS-nin göndərilməsi)	Qismən elektronlaşıb
6.32-e.	Elektron qaimə-fakturanın qəbulu	Gücləndirilmiş elektron imza	<p>- VM-nin 71-1-ci maddəsi</p> <p>- AR NK-nın 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"</p>	İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)	DVX-nin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsi	Dərhal		Tam elektronlaşıb
6.33-e.	Fiziki şəxs olan istehlakçılar tərəfindən AR-	-	<p>- VM-nin 165.5-ci maddəsi</p> <p>- AR Prezidentinin 21.03.2020-ci il tarixli 969</p>	Edvgerial.az	DVX-nin Aparatının Rəqəmsal vergi	30 gün		Tam elektronlaşıb

	nin ərazisində pərakəndə ticarət və ya ictimai işə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması		nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən AR-nın ərazisində pərakəndə ticarət və ya ictimai işə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası"		inzibatçılığı baş idarəsi və "Kapital bank" ASC			
7.	MƏLUMATLANDIRMA XİDMƏTLƏRİ							
7.1.	DVX-nin www.taxes.gov.az rəsmi internet saytı vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılması	Sənəd tələb olunmur	- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR- DVX-nin Əsasnaməsi"nin 3.0.23-cü bəndi	DVX-nin rəsmi internet saytı (www.taxes.gov.az)	DVX-nin Aparatının Media və kommunikasiya idarəsi	-	-	Tam elektronlaşdırma
7.2.	Sosial şəbəkələrdə DVX-nin rəsmi səhifələri vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılması	Sənəd tələb olunmur	- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AR DVX-nin Əsasnaməsi"nin 3.0.23-cü bəndi	Facebook sosial şəbəkəsində - www.facebook.com/vergiler, Instagram sosial şəbəkəsində - vergi.gov.az, Twitter sosial şəbəkəsində - twitter.com/vergiler, Youtube.com video hosting serverində www.youtube.com/vergiler nazirliyi səhifələri	DVX-nin Aparatının Media və kommunikasiya idarəsi	-	-	Tam elektronlaşdırma
7.3.	Vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi	Sənəd tələb olunmur	- VM-nin 24-cü maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında xidmət	-	vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	-	-	-

			kanallarından istifadə Qaydaları”					
7.4.	DVX-nin elektron xidmətlərinin tətbiqi ilə bağlı köməkliyin göstərilməsi	- Zərurət olduqda VÖEN şəhadətnaməsi və ya şəxsiyyəti təsdiq edən sənəd, etibarnamə (hüquqi və ya digər fiziki şəxsi təmsil etdiyi halda (qanuni təmsilçisi istisna olmaqla)	- VM-nin 24-cü maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız MGBİ-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı	Vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları	Dərhal (növbə üzrə)	-	-
7.5.	Şifahi xidmətlərin göstərilməsi	- Zərurət olduqda VÖEN şəhadətnaməsi və ya şəxsiyyəti təsdiq edən sənəd, etibarnamə (hüquqi və ya digər fiziki şəxsi təmsil etdiyi halda (qanuni təmsilçisi istisna olmaqla)	- VM-nin 24-cü maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”	Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız MGBİ-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət	Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, Vergi ödəyicilərinə xidmət mərkəzləri	Dərhal (növbə üzrə)	-	-

				strukturları, ünvanlı xidmət zamanı				
7.6.	Ünvanlı xidmətin göstərilməsi	Sərbəst formada əsaslandırılmış müraciət ərizəsi	- VM-nin 24-cü maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları"	Vergi ödəyicilərinin faktiki və ya hüquqi ünvanı	Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları	- 30 gün ərzində	-	Qismən elektronlaşıb
7.7.	Vətəndaşların, o cümlədən vergi ödəyicilərinin DVX-nin fəaliyyəti ilə bağlı olan və xidmətlərin vahid standartı ilə əhatə olunmayan digər məsələlər barədə müraciətlərinin qəbulu	Sərbəst formada əsaslandırılmış müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət verəqəsi tərtib edildikdə tələb olunmur)	- VM-nin 24-cü maddəsi - Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"	ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-nin ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları, ünvanlı xidmət zamanı	DVX-nin Aparatının və DVX-nin strukturuna daxil olan qurumların aidiyyəti struktur bölməsi	- "Vətəndaşların müraciətliəri haqqında" Qanuna əsasən baxıldıqda 15 iş günündən 30 iş gününədək (Qanunda müəyyən edilmiş hallarda 30 iş günü uzadıla bilər) "İnzibati icraat haqqında" Qanuna əsasən baxıldıqda 30 gün (əlavə araşdırma tələb olunarsa icra	Müraciətə baxılması barədə cavab məktubu	Qismən elektronlaşıb

						<i>müddəti qanunver iciliklə müəyyən edilmiş müddətə uzadıla bilər (Qanun a müəyyən edilmiş hallarda hər dəfə 30 gün olmaqla 2 dəfə uzadıla bilər)</i>		
--	--	--	--	--	--	--	--	--

QEYD:

* İstinad olunan sənədlərdə onlara edilmiş əlavə və dəyişikliklər nəzərə alınmışdır.

1. kodunda “e” hərfi mövcud olan xidmətlər elektron xidmətlərə aiddir.

2. Müraciət nümayəndə tərəfindən edildikdə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə (qeydiyyatda olan hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə, fiziki şəxslərə münasibətdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü fəslinə uyğun olaraq təsdiq edilən etibarnamələr) və şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir (xidmət mərkəzlərində proqram təminatı vasitəsilə müraciət edən şəxsin kimliyini müəyyən etmək mümkün olduqda şəxsiyyəti təsdiq edən sənəd tələb olunmur). Müraciət edən nümayəndə hüquqi şəxsə münasibətdə rəhbər və ya maddəli işçisi olmadıqda əlavə olaraq həmin hüquqi şəxs ilə bağlanmış müvafiq müqaviləni, fiziki şəxsə münasibətdə maddəli işçisi və ya ailə üzvü olmadıqda əlavə olaraq həmin fiziki şəxs ilə bağlanmış müvafiq müqaviləni təqdim etməlidir.

3. Möhürlə təsdiq edilməsi tələb olunan ərizə və digər sənədlər hüquqi şəxsin rəhbəri tərəfindən imzalandıqda möhürlə təsdiq edilməlidir, səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda möhürlə təsdiq edilməsi tələb olunmur.

4. İlk qeydiyyat zamanı kommersiya qurumunun və ya publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə ərizə qurumun təsisçisi (bir neçə təsisçi olduqda bütün təsisçilər) və qanuni təmsilçisi (qanuni təmsilçilər) tərəfindən və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiq olunduqdan sonra onun (onların) və yaxud vəkil edilmiş şəxs tərəfindən müvafiq vergi orqanına təqdim edilir.

5. Kommersiya qurumunun və ya publik hüquqi şəxsin rəhbər dəyişikliyi ilə bağlı müraciət edildikdə, müvafiq ərizə yeni təyin olunmuş rəhbər tərəfindən imzalanıb möhürlənməli, onun və ya vəkil edilmiş şəxs tərəfindən təqdim edilməlidir (vəkil edilmiş şəxsə təyin olunan yeni rəhbər tərəfindən notariat qaydasında etibarnamə verilməlidir).

6. Kommersiya qurumunun və ya publik hüquqi şəxsin digər qeydiyyat məlumatlarında olan dəyişikliklər ilə bağlı müraciət edildikdə (rəhbər dəyişikliyi istisna olmaqla), müvafiq ərizə təsisçilər və ya onlardan biri, rəhbər və ya vəkil edilmiş şəxs tərəfindən imzalanır, rəhbər və ya vəkil edilmiş şəxs tərəfindən vergi orqanına təqdim edilir.

7. Ünvanlı xidmət zamanı vergi ödəyicisindən ərizə və digər sənədlər tələb olunan standart formalara uyğun qaydada təqdim edildiyi zaman qəbul edilir.
8. Vergi ödəyicilərinin qeydiyyatı və uçotu ilə bağlı ərizələrin qəbulu və emalı zamanı yaranacaq uyğunsuzluqlarla əlaqədar “Vergi orqanlarında kommersioniya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”ə və “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”a uyğun işlər aparılır.
9. Təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinin ünvan dəyişikliyi VN Kollegiyasının 20.08.2019-cu il tarixli 1917050000012100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası” ilə tənzimlənir.
10. Vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinə təhvil verilməsi nəzərdə tutulan hazır sənədlər “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” ilə müəyyən edilmiş icra müddətindən 1 gün əvvəldən gec olmayaraq həmin mərkəzlərə çatdırılmalıdır.
11. “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”nda yuxarıda qeyd olunanlardan asılı olmayaraq vergi orqanının hərəkət və hərəkətsizliyi səbəbindən vergi ödəyicisi əlavə hərəkətlər etməlidirsə, bu halda aşağıdakı prinsiplər əsas götürülür:
- 11.1. Vergi ödəyicisindən hər hansı bir əməliyyat üçün əlavə sənədlər istənilən zaman həmin sənədlər vergi orqanında olduqda əlavə olaraq istənilməməli, vergi orqanında olmadıqda isə sənədlər ya elektron formada istənilməli, ya da respublika daxilində vergi ödəyicisinin münasib bildiyi yerdə ondan təhvil alınmalıdır.
- 11.2. Hər hansı hərəkətin yerinə yetirilməsi üçün əlavə maliyyə vəsaiti tələb olunduqda, bu maliyyələşmə vergi orqanı tərəfindən təmin edilməlidir.
- 11.3. Vergi ödəyicisinin vergi orqanından təhvil almalı olduğu hər hansı sənəd və bu kimi məsələlər vergi ödəyicisinə respublika daxilində onun istədiyi yerdə təqdim edilməlidir.
12. “Rəqəmsal imza” avadanlığı tətbiq olunduğu vergi ödəyicilərinə xidmət mərkəzlərində sənədlər həmin avadanlıq vasitəsilə imzalanıb təqdim oluna bilər.
13. Poçt vasitəsilə daxil olmuş sənədlər ünvanlandığı vergi orqanının Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması strukturları/karguzarları tərəfindən qəbul edilir.